

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 104 (5576) 1 iyun 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək"

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini
və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib



Baronessa Emma
Nikolson: Cənub Qaz
Dəhlizinin realliga
cevriləməsi Azərbaycanın
enerji sahəsində növbəti
uğurudur

Bax → 8

"Yeni qazılan qaz
quyuları Cənub Qaz
Dəhlizinin istifadəyə
verilməsi ilə istismar
olunacaq"

Bax → 7

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Nazirlikdən bildirilib ki, energetika naziri Pərviz Şahbazov Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və XXV Beynəlxalq Xəzər Neft...

SOCAR tərəfindən qazılan yeni qaz quyuları Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə istismar olunacaq. AZERTAC xəbər verir ki, bu barədə Bakıda keçirilən XXV "Caspian Oil and Gas" konfransında SOCAR-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu zamana qədər istismar olunan qaz quyuları daxili tələbatı ödəməyə kifayət...

Pekində AZERTAC və Sinxua xəbər agentliklərinin rəhbərləri tərəfdəşlüğün inkişafı istiqamətlərini müzakirə ediblər

Bax → 4

Azərbaycanın və Çinin milli xəbər agentlikləri olan AZERTAC və Sinxua arasında dinamik inkişaf edən əlaqələr iyunun 1-də imzalanacaq əməkdaşlıq Sazişi ilə daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq. AZERTAC xəbər verir ki, bu fikir mayın 31-də Pekində Sinxuanın baş ofisində AZERTAC-in idarə Heyətinin sədri Aslan Aslanovun bu agentliyin...

Prezident İlham Əliyev: Siyasi
və iqtisadi transformasiya
istiqamətində aparılan siyaset
uğurlu olub



3

Rusyanın Həstərxan
şəhərində Azərbaycan Biznes
Mərkəzinin açılışı olub



5

Siyavuş Novruzov: "Əlliñin
verilməsi ədalət
prinsiplərinə
əsaslanmalıdır"



7

XV əsr salnaməci: Naxçıvan
Azərbaycan üçün möcüzə,
Nehram isə bu möcüzənin
həqiqət qapılarıdır



8

Vali Tomas-Hermes:
"Azərbaycanı zəngin
incəsənəti sayasında
tanımışam"



7

Əli Kərimli artıq bitmiş
hesab olunur



9

11
1 İyun Uşaqların
Beynəlxalq
Müdafası Günüdür



12
→

Paşinyan Ermənistani
xilas edə bilməyəcək



16
→

Zinəddin Zidan
"Real"dan istəfa verib



1 iyun 2018-ci il

“Biz çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək”

Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib



Mayın 31-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. AZERTAC xəbər verir ki, dövlətimizin başçısı görüsədə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, səfirlərin təmsil etdikləri ölkələrlə bizim ölkəmizin çox sıx dostluq əlaqələri var:

“Hörmətli səfirlər, sizi salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Mən fürsətdən istifadə edərək, xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçıları çatdırısanız.

Təmsil etdiyiniz ölkələrlə bizim ölkəmizin çox sıx dostluq əlaqələri vardır. Mənim ölkələrinə səfərlərim, sizin ölkələrinizin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunun əynəni sübutudur. Bildiyiniz kimi, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-biri-mizi dəstəkləyirik. Xüsusilə BMT-dəki əməkdaşlığı mən qeyd etmək istədim. İslam Əməkdaşlıq Təşkilati çərçivəsində əməkdaşlığımızı çox uğurludur. Biz digər beynəlxalq təşkilatlar çərçivəsində de uğurlu əməkdaşlıq edirik, bir-biri-mizi daim dəstəkləyirik.

Bizim dost ölkələrimiz, müsəlman ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu dəstəye görə mən size minnətdaram. Bildiyiniz kimi, bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlü-

yü çərçivəsində həll olunmasını tələb edən qərar ve qətnamələr qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilati, Avropa Parlamenti, Avropa Şurası Parliament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələrin qəbul edilməsində həmin təşkilatlardakı müsəlman ölkəleri iştirak edirlər, münaqişənin həllinə dəstək verirlər.

Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın tarixi, əzeli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqla qəçqin-köckün vəziyyətinə düşmüşdür. Bizim şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdırıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdırıb. Bu, misli görünməmiş vəndlilikdir. Xalqımıza qarşı ermənilər Xocalı soyqırımı törediblər. Ondan çox ölkə bu soyqırımı rəsmi qaydada qəbul edib.

Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh getirəcək. Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-sərtsiz çıxarmalıdır və dünyadan ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Bu məsələ ilə bağlı ədalətli mövqeyinize görə ölkələrinizə və sizə bir daha minnətdaram.”

Dövlət başçısı qeyd edib ki, Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını

dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub. İsləm Əməkdaşlıq Təşkilati haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir:

“Bizim üçün İsləm həmrəyliyi möhkəmləndirmək xarici siyasetimizin əsas prioritet məsələlərindən biridir. Biz İsləm Əməkdaşlıq Təşkilatının feal üzvüyük. Bildiyiniz kimi, keçən il Azərbaycanda “İsləm Həmrəyliyi İli” elan olunmuşdur. Ölkələrinizin iştiraki ilə Bakıda mötəbər IV İsləm Həmrəylik Oyunları keçirilmişdir. Bu Oyunlar, sadəcə olaraq, idman yarışı deyil, eyni zamanda, İsləm dünyasının birləşməsi nümayiş etdirib və biz çalışmalıyıq ki, İsləm aləminin birləşməni tam təmin edək.

Bu il Azərbaycanın qədim şəhəri olan Naxçıvan İsləm Mədəniyyətinin Paytaxtı elan edilmişdir. İkinci dəfədir ki, Azərbaycan şəhəri bu şərəflə ada layiq görülür. Birinci dəfə Bakı şəhəri bu ada layiq görülmüşdür. Bu, bizi çox sevindirir. Bu, onu göstərir ki, bütün müsəlman dünyası Naxçıvanı qədim Azərbaycan diyarı, müsəlman diyarı kimi tanır. Naxçıvanda yerləşən, bütün müsəlman icimiyəti üçün önemli olan abidələrimiz dünya əhəmiyyətli abidələrdir.

Bildiyiniz kimi, Azərbaycan İsləm mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır. Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İsləm mədəniyyətini təbliğ edir, İsləm dəyərlərini təcəssüm etdirir. Biz bu siyaseti bundan sonra da davam etdirəcəyik.”

Sonra Fələstin Dövlətinin Azərbaycan Respublikasındaki səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim çıxış edərək, Azərbaycan

Respublikasında akkreditə olunmuş müsəlman ölkəlerinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından müqəddəs Ramazan bayramı münasibətə Prezident İlham Əliyevi təbrik edib: “Bu il Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Sizi və qardaş Azərbaycan xalqını bu mühüm tarixi ildönümü ilə əlaqədar təbrik etmək bizim hamımız üçün olduqca sevindiricidir.

Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bizim müsəlman ölkələrinin bir-birinə bağlayan qardaşlıq əlaqələrinin inkişafına tekan vermək məqsədilə Zati-alinizin yenilməz qətiyyətinizi eks etdirən belə görüşlər ənənəvi halı alıb. Bu müqədəs ayda müsəlmanlar sülh, həmrəylik şəraitində bir araya gəlmək-lə İsləmin şərəfli dəyərləri olan ruh və fikrin qidalanmasına çağırış edilir və bu ay bizi birliye, mənəvi rahatlığa, yüksəlişə və xeyir-xahlığa doğru aparır. Bununla da imkansızlara kömək etmək, qardaş olduğumuza və paylaşıduğumız tələdən agah olduğumuza görə bir-birimizi bağışlamaq və qəbul etmək üçün hamımızın daxilində olan xüsusiyyəti alovlaşdırır.

Müsəlman ümmətinin ayrılmaz və mühüm bir üzvü olaraq Azərbaycan müsəlman aləminin haqq işinə tərəddüb etmədən dəstək olmaqla İsləmin həqiqi ruhunu və ismarıcını təcəssüm etdirir. Xüsusilə Sizin müqəddəs, işgal olmuş Əl-Quds şəhəri ilə bağlı Sizin cəsarətli mövqeyinizi, habelə İstanbulda İsləm Əməkdaşlıq Təşkilatının Sammitində iştirakınızı, o cümlədən bu günün saysız-hesabsız çağırışlarına cavab vermək üçün göstərilən birgə səyələrin önündə olmağınızı və bu təhdidlərdən biri olan islamofobiya kimi yanlış təfsirə qarşı müba-

Rəsmi xronika

Prezident İlham Əliyev İsa Müğannanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Ceyhun Valeh oğlu Məmmədovun Azərbaycan İlahiyat İnstitutunun rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-ci il 22 dekabr tarixli 499 nömrəli Fermanında dəyişiklik edilməsi barədə Ferman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fermanı ilə təsdiq edilmiş “Xidmeti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahisi”nda dəyişikliklər edilməsi haqqında Ferman imzalayıb.

Prezident İlham Əliyev: Siyasi və iqtisadi transformasiya istiqamətində aparılan siyaset uğurlu olub

"İlham Əliyev. İnkışaf - məqsədimizdir" çoxcildliyinin 61-ci kitabı çapdan çıxıb

"İlham Əliyev. İnkışaf - məqsədimizdir" çoxcildliyinin 61-ci kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyinin 61-ci kitabındakı materiallar 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək olan dövrü əhatə edir. Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm hadisələrdən biri Davos Forumu olub.

Prezident İlham Əliyev Davosda keçirilen Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgəzar səfər edib. Kitabın Azərbaycan Prezidentinin Forum çərçivəsində bir sıra ölkələrin dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ile görüşlərinə, keçirilən tədbirlərdə, o cümlədən "Avrasiya - yeni sərhədlər" mövzusunda sessiyada, "Cənubi Qafqaz və Mərkəzi Asiya: global iqtisadiyyata yol" mövzusunda qəbulda iştirakına dair materiallar toplanıb.

"Siyasi və iqtisadi transformasiya və sərmayələrin cəlb edilməsi istiqamətində

aparılan siyaset uğurlu olub. Bu gün artıq Azərbaycan xarici ölkələrə sərməye qoyur. Bunların hamısı olduqca qısa zamanda baş verib. Bu gün bizim regionumuz nəhəng potensiala, dinamik inkişafaya və böyük insan kapitalına malik məkan hesab olunur. Bu məsələdə böyük inkişaf potensialı vardır və bizim göstəricilər dünya üzrə orta göstəricilərdən üstündür", - deyə dövlətimizin başçısı "Cənubi Qafqaz və Mərkəzi Asiya: global iqtisadiyyata yol" mövzusunda çıxışı zamanı bildirib.

Azərbaycan Respublikası Prezidentinin Belçika Krallığına, Soçi'de Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün Rusiya Federasiyasına və Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Niderland krallığına işgəzar səfərləri, həmən dövrdə Türkiyənin Baş nazirinin, Gürcüstan Prezidentinin, Monako knyazının Azərbaycana səfərləri zamanı aparıldığı danışqlara dair materiallar verilib. Bu ciddə dövlətimizin başçısının məktubları, nitq və çıxışları, KİV-lərə bəyanat və müsahibələri də yer alıb.

Çoxcildliyin bu kitabına, həmçinin



nin Azərbaycan Prezidentinin Niderland, Bolqarıstan, Qazaxistan, Türkiyə, İran, Almaniya, Fransa, Rusiya, İtaliya, Avstriya və digər ölkələrin, həmən də ATƏT, ISESCO, İƏT və digər beynəlxalq təşkilatların Azərbaycana səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar daxil edilib. Nəşrin bu cildində dövlətimizin başçısının Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasda, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda söylədiyi nitqlərin mətnləri ilə, Gəncə, Sumqayıt şəhərlərinə, Göygöl rayonuna səfərlərinə, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, içimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür. Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib. "Azərnəş" tərəfindən buraxılan 61-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Avropa Komissiyasının bütçə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Günter Ottinger ilə bundan əvvəl Bakıda və müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmənluqla xatırladı.

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılışının önemini vurgulayaraq, bunun ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi və Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqının dəstəyini və Günter Ottingerin verdiyi töhfəni yüksək qiymətləndirdi.

Günter Ottinger Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin salamlarını dövlətimizin başçısına çatdırıldı. Eyni zamanda, dövlətimizin başçısına yeni prezidentlik dövründə fealiyyətinde uğurlar arzuladı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətlə təbriklərini çatdırıldı. Günter Ottinger bundan əvvəl Prezident İlham Əliyevlə keçirdiyi səmərəli görüşlərini məmənluq hissi ilə xatırladı. Cənub Qaz Dəhlizinin açılışının əhəmiyyətinə toxunan Günter Ottinger bunu çox mühüm hadisə kimi dəyrənləndirdi və bu dəhlizin Azərbaycanın və regionun Avropa ilə birləş-

dirilməsi baxımından önemini qeyd etdi. Bildirdi ki, Cənub Qaz Dəhlizli qlobal əhəmiyyət daşıyır və bu dəhlizin reallaşması, öz növbəsində, Azərbaycanda və regionda nəqliyyat, kənd təsərrüfatı, İKT və turizm sahələrinin inkişafına təkan verəcək. Günter Ottinger əminliklə vurğuladı ki, təmsil etdiyi qurum Azərbaycanın bundan sonra da Avropa İttifaqını dünyadan digər regionları ilə əlaqələndirəcək qlobal və regional layihələrini dəstəkləyəcək.



Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdəşliyə dair yeni sazişlə bağlı danışqların yaxın zamanlarda uğurla başa çatacağına və siyasi, iqtisadi, humanitar, mədəni və bütün digər sahələrdə əməkdaşlığı əhatə edəcəyinə ümidi varlıq ifadə olundu, Cənub Qaz Dəhlizinin reallaşmasında Avropa İttifaqı ilə səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi, enerji, investisiya, nəqliyyat dəhlizlərinin yaradılması və inkişafı, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Jan-Klod Yunkerin salamlarına görə minnədarlığı bildirdi, onun da salamlarını Avropa Komissiyasının prezidentine çatdırmağı xahiş etdi.



"Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına rol getdikcə artır"

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brink qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brink qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurlu inkişaf etdiyi qeyd olundu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyəti vurgulandı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə artan rolü xüsusi qeyd edildi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətlə gəndərdi məktublarda ikitərəfli münasibətlərimizlə bağlı ifadə etdiyi fikirlərə görə minnədarlığını bildirdi və bunun əlaqələrimizin yüksək seviyyədə olmasını nümayiş etdirdiyini vurguladı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd etdi ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

Söhbət zamanı Azərbaycanın beynəlxalq terrorizmle mübarizəyə töhfəsi, o cümlədən Əfqanistanda sülhmeramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirdi, energetika sahəsində əlaqələr, regional əməkdaşlıq və demokratianın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



"Port Baku Mall"un bədii qalereyasında məşhur dizayner Kirill İstominin şəxsi sərgisi açılıb

Sərgidə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi olunur

Mayın 30-da Bakı Şöpinq Festivalı çərçivəsində "Port Baku Mall"un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kirill İstominin "LivingwithArt" adlı şəxsi sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

AZERTAC xəbər

verir ki, Kirill İstominin "LivingwithArt" adlı şəxsi sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi olunur. Leyla Əliyevanın sərginin merkezində quraşdırılan guşədə nümayiş olunan rəsmi böyük maraqla qarşılıqlı.



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində de böyük uğurlara imza atıb və dünyada tanınıb. Onun yaratdığı əsərlər bu sahənin tanınmış nüfuzlu mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Leyla Əliyevanın əsərləri dünyanın Paris, Berlin, London, Moskva kimi mədəniyyət mərkəzlərindən sayılan şəhərlərdə nümayiş olunub.

2002-ci ilde yaradılmış "Kirill İstomin Interior Design & Decoration" bu gün daxili dizayn və dekorasiya sahəsində dünyada lider mövqeyə malik yaradıcı təşkilatlardan biridir. Onun layihələri bütün dünyada həyata keçirilir və böyük maraqla qarşılanır. İndiyədək Kirill İstominin əsərləri Paris, Cenevre, London, Nyu-York, Los-Anceles, Sankt-Peterburq, Moskva və Alma-Ata, həmçinin Fransanın və İtaliyanın turizm bölgələrində nümayiş olunub. Şirkətin təsisçisi Kirill İstomin "AD" və "ElleDecoration" jurnallarının versiyalarına görə, dünyasının ən yaxşı dekorçularından biridir. Sərgidə nümayiş olunan fotoların müəllifləri dünyasının ən yaxşı interyer fotoqraflarıdır. Burada, həmçinin xüsusi olaraq Bakı üçün yaradılan və Azərbaycan motivləri əsasında quraşdırılan interyer, dizayn studiyasının bütün dünyada reallaşdırıldığı fotolayihələr təqdim edilir.

Ümumilikdə, şirkət daxili memarlığın yaradılması, fərdi yaşayış binalarının və nümayənlilik ofislərinin daxili dizaynlarından tutmuş, otaqların dekorasiyası və yenilənməsinə də məxtəlif miqyaslı layihələr üzərində işləyir. Hər bir obyekt üçün xüsusi mebel, divar kağızları və parçalar hazırlanır, eksklüziv stol və yataq dəstləri, aksesuarlar sıfariş edilir, həmçinin nadir sənət əşyaları seçilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra həkimiyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görülür. AZERTAC-in bölgə müxbiri xəbər verir ki, mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Balakən şəhərində Zaqtala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Balakən Rayon icra Hakimiyətinin başçısı İslam Rzayev ulu öndə Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla aniqlar. Rayon Mədəniyyət Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maaflınlıq ilə əlaqədar icmalarla vəsaitlərin ayrılmazı, məscidlər dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin bir qismi yerində öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.



Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlıq mövcuddur

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov mayın 31-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkcisinin müavini xanım Bricet Brink ilə görüşüb. AZERTAC xəbər verir ki, qonağı salamlayan Azərbaycanın Baş naziri Novruz Məmmədov xanım Bricet Brink ilə əvvəlki görüşlərini məmənluqla xatırladığını bildirib. Novruz Məmmədov Bricet Brinkin bu səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu və Cənub Qaz Dağlıcının istifadəyə verildiyini vurğulayan Baş nazir ABŞ Prezidenti Donald Trampin bu əlamətdar hadisələrlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubların əməkdaşlığımızın daha da inkişafi baxımından böyük önem daşıdığını diqqətə çatdırıb.




Baş nazir Novruz Məmmədov Azərbaycan-ABŞ münasibətlərinə toxunaraq qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə çox sıx və səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycanın Baş naziri iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, rabitə və digər sahələrdə əlaqələrin daha da inkişafi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Novruz Məmmədov qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-in münaqişənin ədalətli həllində yaxından iştirakı olduqca önemlidir. Səmimi görüşə görə minnətdarlığını bildirən xanım Bricet Brink Novruz Məmmədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bricet Brink ABŞ-in Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığından daha da dərinləşdirilməsində maraqlı olduğunu deyib. O, ölkələrimiz arasında beynəlxalq terrorizmle mübarizədə və Əfqanistanda həyata keçirilən sühməramlı əməliyyatlarda çox sıx əməkdaşlığın yüksək qiymətləndirildiyini bildirib və bu sahələrdə əlaqələrin daha da genişləndirilməsinin önemini qeyd edib. Söhbət zamanı qarşılıqlı maraqlı doğuran digər məsələlər etrafında fikir mübadiləsi aparılıb.

Pekində AZERTAC və Sinxua xəbər agentliklərinin rəhbərləri tərəfdəşliyin inkişafı istiqamətlərini müzakirə ediblər

Azərbaycanın və Çinin milli xəbər agentlikləri olan AZERTAC və Sinxua arasında dinamik inkişaf edən əlaqələrin 1-de imzalanacaq əməkdaşlıq Sazişi ilə daha genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq. AZERTAC xəbər verir ki, bu fikir mayın 31-de Pekində Sinxuanın baş ofisində AZERTAC-in idarə Heyətinin sədri Aslan Aslanovun bu agentliyin prezidenti Çay Mincao ilə görüşündə səslənib.



Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Aslan Aslanov dövlət rəhbərlərinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığa böyük önem verdiklərini bildirib. "AZERTAC və Sinxua-nı uzun illərdir six tərəfdəşliq münasibətləri bağlayır və iyunun 1-de Şanxay Əməkdaşlıq Təşkilatının birinci media forumunda iki agentlik arasında imzalanacaq Saziş əlaqələrimiznən daha da genişlənməsinə mühüm töhfə olacaq", - deyə Aslan Aslanov vurğulayıb. Məlumat verilib ki, AZERTAC-da Çin dilində informasiya redaksiyası fəaliyyət göstərir. Bakıda Konfutsi İstitutu ilə birgə agentliyin jurnalistləri üçün Çin dili kursları keçirilir. İndiyədək 50-dən artıq əməkdaş bu təlimlərdə iştirak edib. Qeyd olunub ki, öten müddədə iki agentlik bir sıra müstərek layihələr həyata keçirib. Bakıda Sinxua ilə birgə fotosərgi təşkil olunub, Pekində AZERTAC-in saytının Çin dilində versiyasının təqdimatı keçirilib. Görüşdə her iki agentliyin həm ikitərəfi müstəvidə, həm də beynəlxalq media qurumları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Dünya Xəbər Agentlikləri Kongresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədriyədən AZERTAC ilə OANA-nın büro üzvü olan Sinxuanın bu təşkilatın çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bəşəriyyəti düşündürən problemlərə dair çox səmərəli müzakirələrin aparıldığı məkənənən vurğulayıb. AZERTAC-in idarə Heyətinin sədri Sinxuanın rehbərini bu il oktyabrın 4-6-da keçirilecek Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizə səfərə dəvət edib.

AZERTAC ilə əməkdaşlıq xüsusi əhəmiyyət verdiklərini, iyunun 1-de imzalanacaq Sazişin əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük perspektivlər açığını vurğulayan Sinxua agentliyinin prezidenti Çay Mincao sənədin informasiya mübadiləsi ilə yanaşı, birgə layihələrin həyata keçirilməsi üçün de yaxşı zəmin yaradacağı qeyd edib. "Əlaqələrimizin genişlənməsi üçün əlimizdən gələni edəcəyik. Biz agentliyimizin Azərbaycandakı fəaliyyətinə verdiyi dəstəyə görə size minnətdarıq. Sinxua OANA-dakı iştirakına böyük diqqət yetirir və AZERTAC-in sədr kimi təşkilatın inkişafına verdiyi töhfələri yüksək qiymətləndirir. Bu istiqamətdə AZERTAC-in təşəbbüslerini bundan sonra da dəstəkləməyə hazırlıq", - deyə Çay Mincao vurğulayıb.

Görüşdə Çinin "Bir kəmər - bir yol" strategiyası çərçivəsində Azərbaycanın Çindən Avropana doğru nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən danışılıb, bu iri layihələr haqqında məlumatların daha geniş yayılması üçün Sinxua tərəfindən yaradılan alyansa AZERTAC-in qoşulması, vahid informasiya bazasından birgə istifadə haqqında səmərəli fikir mübadiləsinin davam etdirilməsi qərara alınıb. Eyni zamanda, agentlik rəhbərləri informasiya mübadiləsi, OANA-nın fəaliyyətinin yeni seviyyəyə qaldırılması, qurumun Asiya və Sakit Okean regionunun mediası qarşısında duran çağırışların həlli yollarının tapılması və qarşılıqlı maraqlı doğuran bir sıra digər məsələlər barədə müzakirələr aparılıb.

Rusyanın Həstərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib

Mayın 31-də Rusiya Federasiyasının Həstərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub. AZERTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB-in) sədri Leyla Əliyevanın başçılığı etdiyi nümayəndə heyəti iştirak edib.

Övvəlce Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Federasiyası Həstərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycan nümayəndə heyətinin üzvləri Həstərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda şəhər sakinləri ilə görüşərək səmimi səhəbat edib. Burada istirahət edən həstərxanlı uşaqlara Heydər Əliyev Fondu adından hediyəyər təqdim olunub.

Sonra Həstərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın görüşü olub.

Qubernator Aleksandr Jilkin Azərbaycan ilə Həstərxan vilayəti arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə Həstərxan vilayətinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həstərxanda böyük layihələr həyata keçirilib. Qubernator deyib ki, bu gün Heydər Əliyev Fondu dəstəyi ilə Həstərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olacaq. Yeni mərkəz əməkdaşlığımızın, biznes əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. A.Jilkin Mərkəzin fealiyyətinə hərtərəfli dəstək göstəriləcəyini vurğulayaraq, yeni məkanda yeni biznes layihələrinin yaranacağına əminliyini ifadə edib. Qubernator Azərbaycan ilə elm və təhsil, səhiyyə və turizm sahələrində əlaqələrin intensiv inkişaf etdiriyini diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını qubernator Aleksandr Jilkinə çatdırıb. O, Həstərxan tərəfinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd edib ki, Heydər Əliyev Fondu Həstərxanda bir sıra layihələr həyata keçirib. Yeni görüşlər təhsil, ekologiya və digər sahələrdə yeni layihələri müzakirə etmək imkanı yaradacaq. Bizim məqsəd və məramımız eynidir. Leyla Əliyeva Həstərxana hər zaman məmənnuniyyətlə geldiyini və bu şəhərin müsbət energetikasından ruhlandığını qeyd edib. O, Həstərxan qubernatorunu Azərbaycana sefərə dəvət edib.



Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov nümayəndə heyetine göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bu münasibətlərin inkişafında Həstərxan vilayətinin xüsusi rolu var. Son onillikde Azərbaycan ilə Həstərxan vilayəti arasında sosial-iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələri əhatə edən sənədlər imzalanıb. Bu sənədlər bizi daha da yaxınlaşdırır, birgə fealiyyət üfüqlərini genişləndirməye imkan yaradır. Prezidentin köməkçisi vurğulayıb ki, Heydər Əliyev Fondu dəstəyi ilə Həstərxanda əhəmiyyətli layihələr həyata keçirilib. O, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günlərdə Azərbaycanda, eləcə də Rusiyada ulu önder Heydər Əliyevin 95 illik yubileyinin təntənə ilə qeyd olunduğuunu bildirib. Səfir bu yubiley münasibətlə Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" mövzusunda tarixi-sənədli sərginin uğurla keçidiyini qeyd edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın Rusyanın regionları ilə feal işgüzar əlaqələr qurdugunu vurğulayıb. Azərbaycanın və Rusyanın regionları arasında keçirilən forumların bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd edən nazir növbəti, 9-cu forumun Gəncədə keçiriləcəyini bildirib.

Son illərdə Heydər Əliyev Fondu feal iştirakı ilə Həstərxan vilayətində region üçün bir sıra əhəmiyyətli humanitar layihələrin reallaşdırıldığı deyən nazir bildirib ki, Həstərxanda Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin binası bərpa edilib, "Dostluq" uşaq bağçası inşa olunub, Heydər Əliyev parkı, uşaq oyluñce şəhərciyi abadlaşdırılib, Knyaz Vladimirın abidəsi ucaldılıb. Təməli 2016-cı ilde qoyulan mərkəzin birinci mərtəbəsində qida və tekstil sənayesi, tikinti materialları və digər sahələrde ixtisaslaşmış 30-dan çox Azərbaycan şirkətinin məhsulları sərgilənir.

Sonra Heydər Əliyev Fondu vitse-prezidenti Leyla Əliyeva və Həstərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Mərkəzə tanış olan qonaqlara məlumat verildi ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Made in Azerbaijan" brendinin xaricdə tanıtılması istiqamətində görülən işlərdən biri də Heydər Əliyev Fondu təşəbbüsü ilə Həstərxanda 2016-cı ilde təməli qoyulan və bu ilin may ayından təkintisi başa çatdırılan Azərbaycan Biznes Mərkəzidir. Mərkəzin birinci mərtəbəsində "Made in Azerbaijan" brendi altında istehsal olunan məhsulların sərgi salonu yerləşir.

Həstərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz inşa edilmiş beşmərtəbəli mərkəzin sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zalı və restoranlar yerləşir. Yaradılan şərait işgüzar görüşlərinin aparılmasına imkan verəcək. Həstərxanda istifadəyə verilən Azərbaycan Biznes Mərkəzində Rusiya bazarına çıxarılaçq Azərbaycan məhsullarının təşviqi planlaşdırılır. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılarla uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək.

Xatırladaq ki, Azərbaycan Biznes Mərkəzinin təməlqöymə mərasimi 2016-cı ilde Həstərxan vilayətinin qubernatoru Aleksandr



Daha sonra Həstərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub.

Övvəlce Leyla Əliyeva və mərasim iştirakçıları Mərkəzin həyətində ağac ekiblər.

Açılmış mərasimində çıxış edən Həstərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, Azərbaycan Biznes Mərkəzin istifadəyə verilməsi Həstərxan üçün əlamətdar hadisədir. Azərbaycan

Prezidenti İlham Əliyevin tapşırığı ilə Bakıda da Həstərxan Biznes Mərkəzi inşa edilir. Yeni mərkəzlər qarşılıqlı münasibətlərimizin səviyyəsini yüksəltməyə, iş adamlarının arasında əlaqələrin genişlənməsinə imkan verəcək. Qubernator Heydər Əliyev Fondu prezidenti Mehriban Əliyevaya, Fondu vitse-prezidenti Leyla Əliyevaya Həstərxan vilayətində həyata keçirilən layihələrə görə minnədarlığını bildirib.

Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirakı ilə keçirilmişdi. Həmin ilde Bakıda da Həstərxan Biznes Mərkəzinin təməli qoyulmuşdu.

Fəridə Abdullayeva
AZERTAC-in xüsusi müxbiri
Həstərxan

Mayın 31-de Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. AZERTAC xəber verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasda əvvəlcə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Parlamentin hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, "Normativ hüquqi aktlar haqqında" Qanuna yeni maddə əlavə edilib. Bir müddət əvvəl parlamentdə qəbul edilən "Əlet azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı texminən onrlar qanuna dəyişiklik etmək zərurəti yaranıb. Yeni qanun layihəsinin işlənməsi üçün "Normativ hüquqi aktlar haqqında" Qanunda məhdudiyyətlər yarandığına görə buraya yeni bir maddə əlavə edilməsi teklif olunur. Teklif edilən 5.4-cü maddədə bildirilir ki, "Əlet azad iqtisadi zonasının ərazisində "Əlet azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir". Bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə altı ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra "Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılib.

Iqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdədə parlamentin dövlət bütçəsinin üzərində nəzarəti təşkil etdiyini deyib. Bildirib ki, hər il icra haqqında məsələ parlamentdə müzakirə olunur. Qanun layihəsində bütün iqtisadi təyinatlar üzrə vəsaitlərin xərclənməsi, o cümlədən sosial yönümlü xərclərin ildən-ile artması öz əksini tapıb. 2017-ci il dövlət bütçəsinin icrası ilə tanışlıq iqtisadiyyatımızda müsbət meyillerin gücləndiriyini sübut edir. Əldə olunan uğurlar, həyata keçirilən nə-həng layihələr Azərbaycanın dünyada nüfuzu artan ölkələr sırasında yer almamasına səbəb olub. 2017-ci il ərzində dövlət bütçəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial programları həyata keçirilib.

İclasda çıxış edən Hesablaşma Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində qlobal iqtisadi mühit neftin dünya bazalarında qiymətinin əvvəlki dövrə müqayisədə artması, inkişaf etmiş ölkələrdə inflasiyanın yüksəlməsi, dünya üzrə iqtisadi artımın gözənilindən bir qədər çox olması, dünya üzrə məcmu borcun tarixdə ən yüksək həddə çatması və s. meyillərlə xarakterizə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlar öz nəticələrini hesabat ilində də göstərib. Belə ki, 2017-ci ilin ÜDM göstəricisində artım müşahidə edilib, qeyri-neft sektor üzrə real artım tempi 2,7 faiz təşkil edib, qeyri-neft sektorun ÜDM-də payı 62,8 faize çatıb. Hesabat ilinin dövlət bütçəsi həm dünya, həm də respublika üzrə müşahidə edilən bu meyillər, həmçinin dövlət vəsaitlərinin nəticəli istifadəsi, hesabatlılığın və maliyyə nəzarətinin gücləndirilməsi, vəsaitlərdən istifadə üzrə mesuliyətin artırılması istiqamətində dövlət başçısının təşəbbüsü ilə qanunvericilik aktlarına edilmiş bir sıra vacib əlavə və dəyişikliklər fonunda icra edilib, bu amillər icra prosesinə təsirsiz ötüşməyib.

2017-ci ilin dövlət bütçəsinin icrası ilə bağlı qanun layihəsi və hesabat "Bütçə sistemi haqqında" Qanunun müəyyən etdiyi vaxtda Hesablaşma Palatasına təqdim edilib və bu qanunla təsbit edilmiş teleblərə riayət olunmaqla hazırlanıb, qanunvericiliklə həmin sənədlərdə göstərilmesinə tələb olunduğu sahələr və istiqamətlər üzrə məlumatlar eks olunub.

Qeyd edilib ki, 2017-ci ilde dövlət bütçəsinin icrası ilə bağlı qanun layihəsi və hesabat "Bütçə sistemi haqqında" Qanunun müəyyən etdiyi vaxtda Hesablaşma Palatasına təqdim edilib və bu qanunla təsbit edilmiş teleblərə riayət olunmaqla hazırlanıb, qanunvericiliklə həmin sənədlərdə göstərilmesinə tələb olunduğu sahələr və istiqamətlər üzrə məlumatlar eks olunub.

Nəzərə almışçı ki, real sektorda təsərrüfat subyektlərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi üçün inzibati-

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib



nin 46,8 faizi ilin birinci yarısında, 53,2 faiz isə ikinci yarısında daxil olub.

Ümumiyyətlə, hesabat ilində dövlət bütçəsinin vergi gelirleri üzrə müəyyən edilmiş 94,1 faiz səviyyəsində yerinə yetirilsə də, bu daxili olmalar üzrə 2016-ci ilə müqayisədə artım 3,5 faiz təşkil edib. Vergi gəlirlərinin dövlət bütçəsinin ümumi gəlirlərinin tərkibində xüsusi çəkisi də 4,5 faiz bəndi artaraq 2017-ci ilde 51,2 faizə yüksəlib.

Vergi gəlirlərinin tərkibində fiziki şəxslərin gelir vergisi üzrə 2017-ci il üçün müəyyən olmuş proqnozun 10,9 faiz kəsirle yerinə yetirilmesi, eyni zamanda, əvvəlki ilə nisbətən azalması əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsi tələb edir. Bu vergi növü üzrə icra səviyyəsinə, eləcə də hesablanmış öhdəliklərin əlavə dəyər vergisinin əvəzləşdirilməsinə görə yaranan artıq ödəmə məbleğlərinin hesabına aid edilərək dövlət bütçəsinə köçürülməsi səbəbindən muzdulu işlə əlaqədar gəlirlərden əlavə vergisinin əsasən real (hasılatın pay bölgüsü sazişləri istisna olmaqla) sektor üzrə proqnozlarının icra olunmaması təsir göstərib.

2016-ci illə müqayisədə 2017-ci ilde ÜDM-in, o cümlədən qeyri-neft ÜDM-in artımı, eləcə də ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə artması, həmçinin dərəcələti iqtisadi faktorların artım dinamikası fonunda Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi müəyyən edilmiş proqnoz 86,2 faiz səviyyəsində icra edilib. Qeyd olunanlar bu vergi növü üzrə daxilolmaların məbleğinə təsir edən qeyri-iqtisadi amillərin araşdırılması və bu amillərin təsirinin neytrallaşdırılması məqsədilə vergi-bütçə siyasetində müvafiq tədbirlərin nəzərdə tutularaq icrasını zəruri edir. Ümumiyyətlə, hesabat ilində əlavə dəyər vergisinin uzunmüddətli dinamikası Vergiler Nazirliyinin xətti ilə əlavə dəyər vergisinin azaldığını, Dövlət Gömrük Komitesinin xətti ilə isə əksinə, artıdığını göstərib.

Diger gəlirlər üzrə isə əksinə, proqnoz artıqlaması ilə icra edilib, lakin mütləq ifadədə 2017-ci ilde bu gəlirlər 2016-ci ilə müqayisədə 13,6 faiz az olub. Əvvəlki illərlə müqayisədə azalmanın əsas səbəbi dərəcələrinin 75,6 faizini təşkil etmiş Dövlət Neft Fondundan transferin həcmi ilə əlaqədardır.

Diger gəlirlərin tərkibində Dövlət Neft Fondundan daxilolmaların məbleğini nəzərə almadıqda isə digər gəlirlərin 116,7 faiz səviyyəsində və əvvəlki ilə müqayisədə 14,1 faiz çox icra edildiyini qeyd etməliyik. Eyni zamanda, dövlət bütçəsinin qeyri-neft gəlirlərinin qeyri-vergi daxilolmaları üzrə proqnozlaşdırma xəttələrinin olması müşahidə edilib.

Diger tərəfdən, dövlət bütçəsinin gəlirlərinin icrası mərhələsində real sektordan yığımı təmin edən dövlət qurumlarının inzibatiçiliyinin proqnoz hədəflərin icrası üzərindəki təzyiqlərinin maliyyə-vergi intizamının gücləndirilməsi istiqamətinə yönəldilmiş məsələlərinin həlli aktual olaraq qalmaqdadır.

Nəzərə almışçı ki, real sektorda təsərrüfat subyektlərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi üçün inzibati-

51,2 faizə qədər yüksəlib.

Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə, bu istiqamətdə ölkəmizin mövqeyi qənaət-bəxşdir. Prezident İlham Əliyevin xarici borcun azaldılması ilə bağlı verdiyi tapşırıqların icrası vəsaitlərin strukturunun iqtisadi artımın və sosial rifahın yüksəldilməsi istiqamətində dəyişməsinə getirib çıxaracaq.

Deputatlar "Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsinə barədə fikirlərini səsləndiriblər. Layihə səsə qoyularaq qəbul olunub.

Bundan başqa, deputatlar "Əlliyyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsini üçüncü oxunuşa müzakirə ediblər.

Parlamentin emək və sosial siyaset komitəsinin sədri Hadi Recebli qanun layihəsi barədə məlumat verib. O bildirib ki, əvvəlki oxunuşdan fərqli olaraq deputatlar tərəfindən iki sərülən bəzi düzəlişlər nəzərə alınıb. Səkkiz fəsil, 40 maddədən ibarət olan layihədə bildirilir ki, əlliyyi olan şəxslər Azərbaycan Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycanın tərəfdarçılığından təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlliyyi olan şəxslər qarşı ayrı-seçkilik qadağandır. Dövlət əlliyyi eləmətinə görə her hansı ayrı-seçkililik yol vermədən əlliyyi olan şəxslər cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərle beraber imkanları, öz fərdi qabiliyyətlərənə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlliyyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlliyyi olan şəxslərin reabilitasiyasına və hərəkəfi inkişafına təminat verir. Dövlət əlliyyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərəkəfi iştirak etmək imkanının yaradılması, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərdən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyektlər və idmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Azərbaycan ərazisində və yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı universal dizayn əsasında bu obyektlərin əlliyyi olan şəxslərə maneəsiz müvəssər olmasından, onların infrastrukturlardan sərbət istifadə etməsi üçün ağlatan uygunsuzluğa təmin edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra Torpaq və İnzibati Xətalar məcəllələrində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə, "Torpaq icarəsi haqqında", "Dövlət torpaq kadastro", torpaqların monitoringi və yer quruluşu haqqında", "Notariat haqqında", "Banklar haqqında", "Poçt haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Şığorta fealiyyəti haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Investisiya fondları haqqında", "Qiymətli kağızlar haqqında", "Dövlət rüsumu haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Yol hərəkəti haqqında" qanunlarda dəyişikliklər edilmesi barədə qanun layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar təklif olunan dəyişiklikləri nəzərdən keçirək fikir və təkliflərini səsləndiriblər. Beləliklə, müzakirə edilən qanun layihələri səsə qoyularaq qəbul olunub.

Bundan əlavə, iclasda "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanun layihəsi ikinci oxunuşa müzakirə edilib. Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

İclasda, həmçinin Milli Məclisin gənclər və idman komitəsinin sədrinin seçilməsi haqqında məsələyə baxılıb. Gənclər və idman komitəsi yeni sədr Milli Məclisin deputati Ülvi Quliyev seçilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bununla da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

Vüqar Rəhimzadə: “Cənub Qaz Dəhlizi dünya enerji xəritəsinin şah damarıdır”

Azərbaycan bu gün regionda lider dövlət kimi global layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edir. Bu mənada enerji layihələrini xüsusi olaraq qeyd etmək gərəkdir. 1994-cü il sentyabrın 20-də təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın maliyyə imkanlarının daha da artması, ümumilikdə gələcək inkişafı üçün böyük imkanlar açdı. Bu layihənin nəticəsi olaraq, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərləri tikilib istifadəyə verildi. Bununla da ölkəmiz şaxələndirmə siyasetini uğurla həyata keçirərək, öz enerji resurslarının ixracı sahəsində geniş imkanlar qazandı.



Bu fikirləri AZERTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması müasir Azərbaycan tarixinin əsas məqamlarından birini təşkil edir. Məhz “Əsrin müqaviləsi” XX əsrin 90-ci illərinin əvvəllerində çox ağır günlərini yaşıyan, müstəqilliyini itirmək tehlükəsi ilə üz-üzə dayanmış ölkəmizin gələcəyinə işq saldı. Bundan sonra uzun iller bu sənədin icrası nəticəsində ölkəmiz siyasi və iqtisadi cəhətdən gücləndi, qüdretləndi. Tam mübələğəsiz deyə bilerik ki, bu gün müstəqil Azərbaycan “Əsrin müqaviləsi”nin uğurlarını yaşayır ve keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Mülliifi ümummilli liderimiz Heydər Əliyev olan yeni neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə iqtisadiyyatın neft-qaz sektoruna da inkişaf edib, böyük uğurlar qazanılıb. Bu uğurlardan en önemlisi Trans-Anadolu qaz boru kəməridir (TANAP) desək, yanlımlarıq. 2012-ci ilde Türkiyə və Azərbaycan TANAP-in tikintisi ilə bağlı razılığa geldi. Belə, TANAP layihəsi de tarixi bir hadisədir. Bu kəmərin tikintisi ilə bağlı razılığın əldə olunmasından sonra XXI əsrin layihəsi adlandırılın Cənub Qaz Dəhlizinin konturları göründü. Qeyd edək ki, TANAP-in tikintisi artıq tarixi zərurətə çevrilmişdi. Çünkü ölkəmiz 1,2 trilyon kubmetr təbii qaz ehtiyatına malik “Şahdəniz” yatağından hasil edilecek qazın Avropa bazarına ötürülməsini təmin etməli idi. Nəhayət, 2015-ci ilde Türkiyədə Cənub Qaz Dəhlizinin mühüm segmenti olan TANAP-in əsası qoyuldu, Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı daha da genişləndi və möhkəmləndi.

Baş redaktor qeyd edib ki, bir vaxtlar “Əsrin müqaviləsi” çoxlarına əfsana kimi görünse de reallığa çevrilib və Azərbaycanın nə qədər güclü, təşəbbüskar ölkə olduğu bir daha bütün dünyaya bəlli olub: “Qeyd etdiyimiz kimi, XXI əsrin layihəsi adlandırılın Cənub Qaz Dəhlizi haqqında da ilk vaxtlar sadəcə fikir, layihə olaraq danışılırdı. Lakin 2014-cü ildə bir daha ölkəmiz öz qətiyyətini, təşəbbüskarlığını, gücünü ortaya qoydu. Məhz “Əsrin müqaviləsi”nin 20-ci ildönümü ərefəsində bu meqalayihənin əsası qoyuldu. Təntənəli mərasimde çıxış edən möhtərem Prezidentimiz, xarici ölkələrin dövlət və hökumət başçıları, digər qonaqlar Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıldalar, ölkəmizin qlobal layihələrin, o cümlədən böyük enerji layihələrinin əsas iştirakçı və təşəbbüskar olduğunu vurguladılar. Qarşıya çıxan əngellərə, maneələrə baxmayaraq, dövlətimizin başçılarının qətiyyəti sayəsində imzalar atıldı, region və ümumilikdə Avropa üçün böyük önəm daşıyan bir layihənin əsası qoyuldu. Bununla yanaşı, ötən il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bununla da “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin müddəti 2050-ci ilə qədər uzadıldı. Xüsusi vurğulamaq lazımdır ki, bu sazişin ölkəmizin gələcək inkişafında və maliyyə imkanlarının genişləndirilməsində çox böyük payı var”.

V.Rəhimzadə bildirib ki, xeyli müddət idı ki, Avropa alternativ enerji mənbələri axtarışında idı. Bu mənada “qoca qite” üçün “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyəti böyükdür. Çünkü Avropaya alternativ mənbə ilə yanaşı, en əsası etibarlı mənbə və tərəfdəş lazımdır. Sözsüz ki, Azərbaycan bu sıradə ən uğurlu nümunədir. Ona görə de “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa üçün də nə qədər əhəmiyyəti olduğunu başa düşmək çətin deyil. Zaman keçdikcə bu sahədə işlər daha da sürətləndirildi, güclü iradə ortaya qoyuldu. Neticədə Cənub Qaz Dəhlizinin son segmenti olan Trans-Adriyatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı razılığa gelindi. 2013-cü ilin fevral ayında TAP layihəsi üzrə Albaniya, İtalya və Yunanistan arasında Hökumətlərə Saziş imzalandı. TAP-in təməlqoyma mərasimi isə 17 may 2016-cı ildə keçirildi. Uzunluğu 878 kilometr olacaq kəmərin 2020-ci ildə fəaliyyətə başlaması gözlənilir. Bu gün kəmərin tikintisi sürətlə və uğurla həyata keçirilir.

“İki sahil” qəzetiñin baş redaktoru 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və Cənub Qaz Dəhlizinin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimde möhtərem Prezidentimizin dəyərli fikirlərini xatırladı: “Bu gün bizim ömürümüzdə bütün üfüqlər açıqdır, yollar aydınlaşdır. Sadəcə olaraq, biz birgə səylərlə Cənub Qaz Dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik”. Budur, güclü, qüdrətli Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti sayəsində Cənub Qaz Dəhlizini reallaşdırmağı bacardı. Dörd il öncə Səngəçal terminalında təməli qoyulan “Cənub Qaz Dəhlizi” layihəsinin bir neçə gün öncə, 2018-ci il may ayının 29-da məhz elə eyni məkanda təntənəli açılış mərasimi keçirildi. Bu möhtəşəm tedbirə iştirak edən nüfuzlu xarici qonaqlar, dövlət və hökumət başçılarının orada səsləndirilən təbrikləri Azərbaycana, ölkəmizin irəli sürdüyü təşəbbüs'lərə böyük dəstəyin ifadesi idi. Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı haqlı olaraq bildirdi ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, Azərbaycan qarşıya qoyulan bütün hədflərə çatdı və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsinə yenidən tərtib edən layihədir. Dövlətimizin başçısının bu dəyərli fikirlərinə uyğun olaraq vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi dünya enerji xəritəsinin şah damarıdır.

V.Rəhimzadə onu da nəzərə çatdırıb ki, iyun ayında daha mühüm bir hadisə baş verəcək, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentlərindən biri olan TANAP-in açılış mərasimi keçiriləcək. Bununla da ölkəmizin ixrac imkanları artacaq, beynəlxalq mövqeyi daha da güclənəcək.

Siyavuş Novruzov: “Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”

“İllerdir ki, əlilliyin müəyyənleşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakire olunub. Həsab edirəm ki, hazırda buna yeni nəzərlərə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”. SİA-nın xəberinə görə, bunu Milli Məclisin deputati Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.



O bildirib ki, elə şəxslər var ki, onların haqqı çatmasa da əllilik ala bilir: “Elələri də var ki, haqqı çatır amma ala bilmir. Azərbaycanda əllillerin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayri-ayrı strukturlar tərəfində əllilik dərəcələri düzgün şəkildə verilməyib. Əger bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsəlesi gündəmə gələ bilər”. S.Novruzov qeyd edib ki, elə əllər var ki, onlar işləye bilərlər: “Əllilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv bir üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əllər var ki, onlar oturaq şəkildə çalışıa bilərlər”.

Azərbaycan qanunvericiliyinə görə, hər hansı təşkilat bağlandıqda orada en son əllər, mühərbi veteranları işdən uzaqlaşdırılmalıdır. Bu insanların iş axtarması digərlərindən da-ha çətindir. Bu, qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər. Bu məsələ ciddi nəzarətdə olunmalıdır. Deputat həmkarlarına kifayət qədər şikayətlər gelir. Aidiyyəti strukturlar buna ciddi nəzarət etməlidirlər ki, bu cür insanların hüquqları daim qorunsun”.

“Yeni qazılan qaz quyuları Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə istismar olunacaq”



OCAR tərəfindən qazılan yeni qaz quyuları Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə istismar olunacaq. AZERTAC xəber verir ki, bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında SOCAR-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu zamana qədər istismar olunan qaz quyuları daxili tələbati ödəməyə kifayət etdiyi üçün 2016-ci ildən qazılan quyular istismar olunmayıb. Artıq Cənub Qaz Dəhlizi istifadəyə verilib və qazılan yeni qaz quyuları da istismar olunacaq.

Norveç KİV-ləri “Statoil Azerbaijan” və SOCAR arasında imzalanmış sazişlərdən yazıır

Norveç KİV-ləri “Statoil Azerbaijan” və SOCAR arasında imzalanmış sazişlərdən yazıır. AZERTAC xəber verir ki, bu Norveçin “hegnar.no”, “sysla.no”, habelə “aftenbladet.no” nəşrlərində mayın 30-da Bakıda SOCAR ilə Norveçin “Equinor” (əvvəlki “Statoil”) qrupunun bir hissəsi olan “Statoil Azerbaijan” şirkəti arasında Xəzər denizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə elaqədar risk xidmətinə və Əşrə-Dan Ulduzu-Aypara sahəsinin keşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanması barədə məqalelər dərc edilib.

Məqalələrdə qeyd edilir ki, layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkətinin yaradılacağı nəzərdə tutulur. Bakıdan şərqi istiqamətində 120 kilometr aralı, Azəri-Çıraq-Günəşli yatağının yaxınlığında yerləşən “Qarabağ” yatağında hasilata 2021-ci ildə başlanılması nəzərdə tutulur. Sazişin imzalanmasından sonra “Equinor” qrupunun prezidenti və baş icraçı direktoru Eldar Saetre bildirib: “Sazişlər regionda fəaliyyətimizin növbəti addımıdır. Bu, bizim məhsuldar hövzələrde mövqeyimizi möhkəmləndirəcək və inkişaf istiqamətlərini müəyyənəşdirəcək. Yataqlar bizim yaxşı tanıdığımız Azəri-Çıraq-Günəşli (AÇG) yatağının yaxınlığında yerləşir. Biz SOCAR ilə birlikdə bu yeni keşfiyyat layihələri üzrə işləməyi səbirsizlikle gözləyirik”. Məqalələrdə inkişaf programının təsdiq olunacağından sonra yekun investisiya qərarının qəbul ediləcəyi bildirilir.



Vali Tomas-Hermes: “Azərbaycanı zəngin incəsənəti sayəsində tanıdımışam”



Vali Tomas-Hermes: “Azərbaycanı zəngin incəsənəti sayəsində tanıdımışam”

Azərbaycanın milli bayramında artıq 6-ci dəfədir iştirak edir. Həmişə bu bayramlarda yüksək səviyyədə qeyd olunur. Azərbaycanı zəngin incəsənəti sayəsində, dəqiq desəm, Parisdə təşkil olunmuş “Bakıya uçuş” (“Fly to Bakı”) sərgisi vasitəsi ilə tanıdımışam. Sərgi Azərbaycan mədəniyyətinin zənginliyini eks etdirirdi.

Bu fikri AZERTAC-a müraciətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən tədbirdə kolleksioner və mesenat Vali Tomas-Hermes deyib. Qeyd edib ki, Azərbaycanın bu ölkədəki səfiriyyinin təşkil etdiyi bütün tədbirlərdə, xüsusilə də mədəniyyət tədbirlərində iştirak edir.

Kolleksioner Əməkdar Rəssam Adil Rüstəmovun əsərlərindən ibarət sərgidə nümayiş olunan əsərlərin son dərəcə maraqlı və gözel olduğunu vurgulayıb. “Əsərlərdən biri mənim diqqətimi xüsusilə cəlb etdi. Mühərbi səhnəsi olan əsər Xocalı soyqırımıni eks etdirirdi. Rəssamı tanımırıam, onunla rastlaşmamışam. Adətən, rəssamları daha çox əsərləri vasitəsi ilə tanımağa üstünlük verirəm. Fonu qızılı rəngdə olan əsəri gören kimi o, mənə Xocalı qırğınıñi xatırlatıd”, - deyə Vali Tomas-Hermes bildirib.

Saxta vizalarla dövlət sərhədini keçmək istəyən əcnəbilər saxlanılırlar

Azerbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd-mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən qəzeti məlumat istinadən, DSX-nin sərhəd nezərəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində xərçi vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlerinin qarşısı alınmışdır. Həmin tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı üç əcnəbinin sənədlərinin etibarlılığı şübhə doğmuş, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsası olması dəqiqləşdirilmişdir. Bele ki, Dubay-Bakı reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdü Navaz Şoaib tərəfindən təqdim olunmuş pasportdakı Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib. Bakı-Milan reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdü Şakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkarlanıb. Habelə, İstanbul-Bakı reysi ile gelmiş İran İslam Respublikası vətəndaşı, 1990-ci il təvəllüdü Hassan Ali tərəfindən sərhəd nezərətinə təqdim edilən pasportdakı Böyük Britaniya vizasının saxta olmasının müəyyənlenib.



Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-ishtintaq tədbirləri həyata keçirilir.

ZÜMRÜD

Baronessa Emma Nikolson: Cənub Qaz Dəhlizinin reallığa çevriləməsi Azərbaycanın enerji sahəsində növbəti uğurudur



Böyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının Baş nazirinin Azerbaycan üzrə təcərret elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyeti Energetika Nazirliyində olub.

Nazirliyində bildirilib ki, energetika naziri Perviz Şahbazov Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və XXV Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirakını Böyük Britaniyanın Azerbaycanla enerji sahəsində əməkdaşlıqla xüsusi diqqətinin göstəricisi kimi qiymətləndirib. Baronessa Emma Nikolson isə bildirib ki, "Cənub Qaz Dəhlizi" layihələrinin reallığa çevriləməsi Azərbaycanın enerji sahəsində növbəti uğurudur.

Görüşdə Azerbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti etrafında müzakirələr aparılıb, BP-nin iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinin əhəmiyyəti, elecə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təminatında rolundan bəhs edilib. Neft-qaz ilə yanaşı gələcəkdə bərpə olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Davamlı enerji təminatında alternativ və bərpə olunan enerji mənbələrinən istifadə ilə bağlı Azerbaycanın gördüyü işlər və planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

XV əsr salnaməcisi: Naxçıvan Azərbaycan üçün möcüzə, Nehrəm isə bu möcüzənin həqiqət qapılarıdır



Azerbaycanın tarixi-mədəni əsrində mühüm yeri olan, adı hələ XV əsrde "Dünyanın İslam tarixi xəritəsi" (əfqan xəritəşünası Məhəmməd Rza Şəerinin tərtib etdiyi xərite) döşən qədim Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.

Beynəlxalq Terrora Qarşı Strateji Araşdırma Mərkəzinin direktoru, tanınmış politoloq və tədqiqatçı Rövşən Novruzoglu bu qədim diyarın tarixi və mədəniyyəti, dini-mənəvi dəyerləri ilə bağlı araşdırımlar aparıb, dünya kitabxanalarında saxlanılan nadir əsərlərdən və əlyazmalardan Naxçıvan, xüsusi Nehrəm yaşayış məntəqəsi haqqında indiyədək məlum olmayan bir sıra dəyerli məlumatlar üzə çıxarıb. AZERTAC tədqiqatçının qeydlərini təqdim edir.

XV əsrde əfqan xəritəşünası Məhəmməd Rza Şəerini tərəfindən tərtib edilmiş xəritənin sözlüyündə qeyd olunur ki, dünyanın ən məşhur məscid və ziyarətgahlarının divarlarında "Naxçıvan" adı həkk olunub və "İslamın ən güclü dayaqlarından biri kimi təsvir edilib. Bele müqəddəs divarların sayı on ididir..."

Uzun müddət Xorasanda yaşayan səyyah və tarixçi Məhəmməd Rza Şəerinin eyniadlı kitabının Məşhəd-Xorasan nəşrində qeyd edilir ki, Nehrəm yaşayış məntəqəsi Naxçıvanın "anasıdır" və Naxçıvan ərazisi oradan başlanır... Nehrəm kəndi təkcə Naxçıvanın deyil, bütövlükde Azərbaycanın qüdrətli, mərd, cəsərətli, vicdanlı, səxavətli, namuslu, leyqətli... ədalətli parçasıdır. Mən inanıram ki, oradan zəmanə üçün naqis adam çıxsın..."

Müəllifin 1985-ci ilde Londonda təkrar nəşr olunmuş "İmamın nitqi" kitabında Kərbəla müsibəti zamanı İslami əqidələri yolunda şəhid edilmiş 72 qəhrəmanın cərgəsində əslen Nehrəmdən olan iki nəfər - Məhəmməd və Çəşməbazarlı Əli Rza haqqında məlumat verilir. "...Möcüzəsi olmayan xalqın həqiqəti olmur. Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir. Nehrəm ərazisi isə bu möcüzənin həqiqət qapıları olaraq qalır..." (İmamın nitqi", səh. 83).

Araşdırma materiallarına görə qədim dini kitablarda, əlyazmalarda Nehrəm kəndi təkcə Naxçıvanın yox, bütöv Azərbaycanın, eləcə də dünyanın dini və İslami dəyerlərini özündə hifz edən ən müqəddəs məkanlarından biri kimi göstərilir.

Filosof-İslamşunas Əbu Abdulla Nəim ibn Məhəmməd Məruzinin İngiltərinin "Əl-Muthə" kitabxanasında saxlanılan "Əl-Fitəl" əsərində (887-ci il) Nehrəm ərazisinin səmadaku "Yeddi Parlaq Ulduz"un altında yerləşdiyi barədə qeyd var. Müəllif yazır ki, Nehrəmin bir qolu bilavasitə sonuncu İslam Peyğəmbərinin "...qan damarlarına gedib çıxan" qüdrətli səkkiz tayfanın yaşayış məntəqəsidir. Əqidələrinə, Allaha və İslam Peyğəmbərinə bağlılığına görə İraqdan, Suriyadan qovulan, torpaqlarından didərgin salınan müqəddəs tayfalar məhz Nehrəm ərazisində sığınacaq tapdı və bu gün də orada yaşamaqda davam edirlər. Eyni fikir Əhməd ibn Əli ibn Əl-Musənnə Ət-Təmiminin "Musnədu Əbi Əl-Müvəssəli" kitabında (Dəməşq, "Darul Məmuni" kitabxanası) da eks olunub.

Necəf-Əşrefin "Heydəriyyə çapxanası"nın kitablarında Nehrəm yaşayış məntəqəsi ilə bağlı əlavə məlumatlara rast gəlmək olar. Məsələn, on ikinci imamın - Həzərəti Mehdi (ə.s.) həyatını araşdırın İslam dünyasının məşhur filosofu Əbu Cəfer Məhəmməd ibn Cərir "Əl-Müstəşid" əsərində qeyd edir ki, bilavasitə Abbasi xəlifələrinin təqib və təzyiqine məruz qalan Həzərəti Mehdi (ə.s.) Sahibbəzamanın ailisi, daha doğrusu atası - İmam Həsən Əsgəri Əleyhissəlam, anası Həzərəti Nərgiz, nənesi Həzərəti Səvsən, bibisi Həzərəti Hökümə və əlavə 16 nəfər Samirə şəhərindən Azərbaycana üz tuturlar. Yol boyu təqib olunan, zülm və işgəncələrə məruz qalan imam əhli-eyalindən dördü Astara-Lənkəran ərazisində vəfat edir.

Məşhur islamşunas, filosof Seyid Məhəmməd Sadıq Sədrin Beyrutda "Darül Kitavul-Ərəbi" elm mərkəzində 1107-ci ilde nəşr olunmuş (təkrar nəşr 1903-cü il) "Tarixi Ma Bəədə-Zühur" kitabından: "On birinci İmam - İmam Həsən Əsgərinin ömrü-gün yoldaşı Həzərəti Səvsən İmam Mehdi (ə.s.) -

Sahibbəzamanın yeddi əsgəri ilə Əshabi-Kəhfə - mağarada acliq və su-suzluqdan həlak olur. Bu zaman İmam əsgərlərindən bir neçəsi daşa çevrilir... On birinci İmamın anası Həzərəti Səvsənin məzarı Əshabi-Kəhfə qəbirlər sırasındadır".

Məlumatı görə, Azərbaycana pənah getirən Peyğəmbər əshabələri, İmam əvladları üç gün, üç gecə Nehrəmdə qalırlar. Sübh namazında on ikinci İmamın - qeyb olmuş İmam Məhdinin - Sahibbəzamanın (ə.s.) əhli-əyalı iki hissəye ayrıldı. İmamın anası Həzərəti Nərgiz, bibisi İmam Həsən Əsgərin bacısı Həzərəti Hökümə, İsa (ə.s.) kötүyündən olan xanım Mariya, İmam Hadinin (İmam Məhdinin (ə.s.) babası) bacısı Həzərəti Fatimə, imam əvladlarından olan on iki yaşı Nasiyə Bakıya üz tuturlar (Beyrutda çap edilən və "Darul Kitabul-Ərəbi" kitabxanasında saxlanılan "Niyətül-Əvliya..." kitabı). Təkrar nəşri 1949-cu il).

Məşhur İslam alimi Əbu Cəfer Məhəmməd ibn Əl-Hesən yazır ki, onlar - Sahibbəzamanın əhli-əyalı "Yeddi Parlaq Ulduz"un altında - Nehrəm deyilən ərazidə biri-biri ilə görüşərək sübh namazında ayrıldılar. Araşdırılara görə, on ikinci imamın nənəsi, İmam Həsən Əsgərinin anası Həzərəti Səvsənin məzarı Əshabi-Kəhfədir. Onun məzarı üzərində adı beş dəfə dəyişdirilib. Şübəhəsiz, bu da həmin məzarı təqiblərən, hücumlardan qoruyub.

Naxçıvanda, eləcə də müsəlman ölkələrində, Avropada tanınan məşhur din xadımı Mövля Məhəmməd Naxçıvanı Nehrəm kəndində 1906-ci ildə ilk Quran gecələri təşkil edib. Öz şəxsi vəsaiti hesabına "Yasin" surəsini kitabça şəklində çap etdirib. Nehrəmdə gəlin köçən hər bir qız "Quran" hədiyyə edib. Mərhum Seyid Mustafa Naxçıvanı onun haqqında yazar: "... Hər vaxt ona bir şey verilsəydi, ehtiyacı olanları təpib onlara kömək edərdi..." (S.M.Naxçıvani. "Nehrəmlilərə məktub", Tehran 1901-ci il).

Tədqiqatlara görə, Nehrəmə və etraf kəndlərə - Çəşməbazar, Əbrəqu-nus, Qoşadızə, Qahab, Cəhri və digər ərazilərə səpələnmiş imam nəslindən olan təyfalar bu gün də müqəddəs təyfalar kimi tanınırlar.

Əli Kərimli artıq bitmiş hesab olunur

AXCP sədrinin gerçek siması bu dəfə zombiləşmiş partiya üzvlərinə və tərəfdarlarına da aydın oldu

Müxalifət düşərgəsi siyasi mübarizədə bacarıqsızlıq nümayiş etdirəsə də, dezinformasiyalar, yalan məlumatlar, çirkin oyunlar meydanında legionerliyini qoruyub-saxlayır. Radikallar müxalifətçilik dedikdə, gündəmdə qalmaq naminə qəbul edilməyən və normalara sığmayan hər addımı məqbul hesab edirlər. Bu xüsusda AXCP sədri, məxsusi olaraq, fərq-lənir və əqidədaşlarından daha hivləqər olmaqdə seçilir.



Hər dəfə öz komandasını aldatması ətrafındakı insanların onu tərk etmələrinin əsas səbəblərindəndir

Nə Kərimli tərəfindən vəsait-lərin mənimsənilməsi, nə də oğlu-na bu pulların xərclənməsi ilə, de-yəsen, əqidədəşlərinin artıq razılaşmaq niyyətləri yoxdur. Mehzin onun pul işlərində hər dəfə öz komandasını aldatması ətrafındakı insanların onu tərk etməlerinin əsas səbəblərindən biridir və ən yaxşı haldan qabaqlarına qəpik-quruş atılanlar, gec-tez, bu cür alçaldılmağa və yalanlara daha dözməyərək, Kərimlini yene tərk edirlər. Görünür, ətrafındakı insanların çoxu Kerimliyə hər ay Rusiyadan 30 min dolların geldiyini bilmirdilər. İndi bu vəasitlər barədə məlumat alan hər kəs, daha doğrusu, hər aldılmış şəxs özünü bu manipulyatorun yanında görmek istəmir. AXCP-sədri-nin mənimsədikləri arasında bu, yalnız bir mənbədən gələn vəsaitlərdir və heç şübhə yoxdur ki, onun başqa maliyyə qaynaqları da var. Hüquq-mühafizə orqanlarının bu məsələlərin üstü-nü açması isə nəticə etibarilə, o deməkdir ki, AXCP-də yeni qopmalar, parçalanmış labüddür və tezliklə Kərimlinin ətrafında bir nəfər belə qalmayacaq.

AXCP sədri müxalifət adına əldə etdiyi vəsaitləri mənimşəvib

AXCP sədrinin, məhz özünün təbeşiliyində olan qondarma "Milli Şura" ilə bu illər ərzində birləşdirilmiş keçirdiyi mini-aksiyaya bənzər mitinqlərini xatırlayanda aydın olur ki, bu tədbirler üçün xərclənən vəsaitlər yox dərəcəsindədir. Bir neçə bayraq, plakat ve şurlarla nə qədər vəsait xərclənə bilər ki? Vur-tut 500 nəfər mitinq iştirakçısının lap elə hamısına belə 10 manatdan pul verib maddi həvəsləndirmə müqabilində aksiyalarına çağırılsalar da, bu, cəmisi 5-6 min manatın xərclənməsi deməkdir. Mitinqlərində iştirak etmək istəməyən vətəndaşların, yəni qeyri-könüllülərin maddi cəhətdən həvəsləndirilərək aksiyalarına cəlb olunması üçün sərf olunanları da nəzərə alsaq, uzaqbaşı bütün bu illər boyunca aldığı vəsaitlərin 5-10 faizini xərcləye bilər. Yəni 412 min dolların, yaxud 700 min manatın 50-70 min manatından artıq xərclənməsi mümkünüszdür. Belə olun halda, qalan 600-650 min manat necə olub? Əli Kərimlidən başqa kim bunun hesabını verməlidir? Bəs bu pullarla Kərimli nə edib, onu hara xərcləyib?

Saleh Rüstəmovu öz səhifəsində “Öldürməkdə” məqsədi diqqəti istintaq prosesindən yayındırmaq olub

Həftə sonunda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Əli Kərimlinin maliyyə maxinasiyaları haqqında birge açıqlamasından sonra, yəni cəmi ikicə gün sonra məqsəd aydın oldu. Belə ki, məlumatə əsasən, sosial şəbəkə cəngaverinin "Facebook" səhifəsində "oldüyü" deyilən Saleh Rüstəmov, sən demə, maxinasiyalarda rolü olan əsas şəxslərdən birimiş ve Kərimlinin Saleh Rüstəmovu öz səhifəsində "oldurməkde" məqsədi diqqəti istintaq prosesində yayındırmaq olub. AXCP sədri əvvəlcədən düşüñülmüş şəkildə Saleh Rüstəmovdan lazımlı ifadənin zorla alındığı, ondan ifadələr almaq üçün ona işgəncə verildiyi görüntüsü yaratmaq niyyəti güdüb. Bu, onun qabaqlayıcı gedisidir və bununla cəmiyyətdə dolaşan fikri yayındırmaq isteyib. Hüquq-mühafizə orqanlarının artıq onun maliyyə maxinasiyalarının izine düşdüyündən və yaxın günlərdə bununla bağlı rəsmi açıqlama veriləcəyindən əvvəlcədən ehtiyatlanan, hətta Saleh Rüstəmovun ölməsini belə arzulayan Kərimlinin Şimaldakı qanunsuz maliyyə meneceri-ni ancaq yalandan bircə günlüyə öldürməyə gücü çatdı. Rəsmi məlumatə əsasən, Saleh Rüstəmov Rusiyada AXCP-yə sponsorlar axtarıb və onlardan külli miqdarda vəsaitlər eldə edib. Tapıldığı sponsorlardan hər ay aldığı 30 min dollar nülu Bakıya Karimliye

AXCP sədrinin kimliyinə bələd olan hər kəs çox yaxşı bilir ki, o, müxalifət adına əldə etdiyi vəsaitləri mənimsəyib. Nece ki, İndiyə qədər partiyası üçün, müxalifət üçün nəzərdə tutulan vəsaitləri mənimsəyirdi, bu pulları da, eləcə, mənimsəyib. Onun üçün ən sadə sxem ondan ibarətdir ki, gələn pulların cüzi bir qismi partiyaya, görülməsi nəzərdə tutulan işlərə, qalanı isə sədrin özünə çatır. Sözsüz ki, onun özünə çatır dedikdə, həm də Londondakı oğlunun payı da nəzərdə tutulur. Londonda oğul saxlamaq, özü də necə oğul, kef məclislərindən, eyş-işrətdən qalmayan oğul saxlamaq asan məsələ deyil ki. Biçarə Kərimli Avropada gecə həyatına, əyləncələrə alışmış oğlunun ehtiyaclarını ödəmək üçün dəridən qabığdan çıxır.

Doğrurudur, AXCP sədri üçün yanında kiminse olması, qalması, elektorat məsələləri zərrə qədər maraqlı deyil və onu yalnız maliyyə məsələləri maraqlandırır. Amma nəzərə almaq lazımdır ki, ətrafında kimsənin qalmayacağı təqdirdə, müxalifət partiyası olaraq fəaliyyət göstərə bilməyəcəyi halda, maliyyə qaynaqlarına gümanı da sıfırı enir. Nəinki Şimaldan gələn maliyyə kanalı bağlanacaq, hətta bel bağladıq qrantlarla da vidalaşmalı olacaq. Əslində, Kərimlini narahat edən də bu olabilir və əgər bunun fəqihindədirse, artıq kürkünə bira düşüb. Çünkü AXCP sədrinin ən ağır yeri maliyyə mənbələri, maddi vəsaitlər və bir sözla, pulsdur. Belə olan halda, indi bu qrantyeyənin, acıgöz pul hərisinin ağrıları başlayıb və yuxusu ərşə çəkilib.

Inam HACIYEV



ƏLİ KƏRİMLİNİ BITİRƏN REALLIQ

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Komfortlu hayatı sürdürmek ve bu hayatını davamlı etdirmek için cəbhədaşlarını oda-közə atıb məhv etmək... Bu, AXCP sədri Əli Kərimlinin dəfələrlə ifşa olunmuş "siyasi kredosudur". Çünkü zaman-zaman bank əməliyyatları maxinasiyaları ilə gündəmə düşən bu "gözüəçiq" siyasətbaz hər dəfə sudan quru çıxmaga cəhdlər göstərib,ancaq heç bir "arqumentləri" gerçəkliliyi eks etməyib. Əksinə, Ə.Kərimli, bütün hallarda ifşa olnub. Elə də uzağa getməyərək, onun barəsində mediada yayılmış bir neçə faktı xatırlatmağa dəyər. Belə ki, müxalifətin baş maxinotoru və dələduzu, düşərgənin Ostap Benderi statusunu qazanmış Ə.Kərimli ifşa olunduqca, onun sosial şəbəkədəki zombi dəstələri nədənsə, daha da aqressivləşir ki, bu da belə qənaətə gəlməyə zəmin yaradır - ortaya çıxan hər bir fakt dəqiqlikdir. Kərimli isə bu faktlar qarşısında aciz qalıb və bu baxımdan, daxilindəki aqressiyasını gizlədə bilmir.

Bu günlərdə növbəti dəfə ifşa olunan AXCP sədrinin Rusiyadan aldığı böyük məbləğdə pullar müqabilində komfortlu həyat sürməsi faktı onun siyasi ölümü ilə nəticəsini tapmaqdadır. Hətta Kərimlinin siyasi ölüm tarixi çox əlamətdar bir tarixə təsadüf edir - 28 may 2018-ci il. Məhz həmin gün Novxanida tədbir keçirən AXCP sədri meydana tək buraxıldı. Çünkü illərdir ona xidmət göstərən cəbhəçilər sədlərinin, artıq neçənci dəfədir ki, dələduzluq faktlarının şahidlərinə çevirilirlər. Onlar haqlı olaraq, sual edirlər ki, axı nəyə görə Ə.Kərimli zədəgan həyatı sürüür və ona inanan sıratı cəbhəçilər həbsxanalara düşür? Bunun üçünmüs? Niyə Ə.Kərimli yüz minlərlə məbləğdə pul yeyir, sonra da özünü reklam etdirmek üçün, ona inanan və qanunsuzluqlar törədən, sonra isə həbs olunanların ailələrini "ziyarət" edərək, cəmi-cümələtanı 200-300 manat pul verib, bunu özü üçün "kişilik" hesab edir?

Halbüki ondan imtina etmiş bir sıra cəbhəcilerin də, dediyi kimi, Kərimli ve bir neçə nəfərlik etrafi istisna olmaqla, partiya fəalları yaziq durumdadırlar, təşkilatın verli strukturları adları olub, özleri vox səviyyəsindədir.

Yeni strukturları adan olub, özleri yox seviyyesindən. O cümlədən, ortada olan faktlardan biri də budur ki, Ə.Kərimli 2005-ci ildən bəri rəsmen heç yerde işləməyib, yeni parlamentin deputati olub ve sonra işsiz qalıb. Başqa tərəfdən, bizneslə məşğul olmadığını da deyir. Eləcə də, iddia edirlər ki, heç vaxt beynəlxalq fond və təşkilatlardan qrant almayıblar (?!). Yaxşı, bəs bu qədər maliyyə vəsaiti Ə.Kərimliyə hansı mənbələrdən gəlir? Həle 2012-ci il martın 27-də Ə.Kərimlinin qaynı Elnur Seyidov həbs edilərkən, bu sualların bir qismində cavablar tapılmışdı. Belə ki, E.Seyidov keçmiş "Texnika-bank"da yüksək post tuturdu. O, ta həbs olunduğu günde qədər bu bankın ən böyük filialı sayılan Yasamal filialının rəis müavini vəzifəsini daşıyırırdı. E.Seyidov 2011-ci il yanvarın 28-dən, 2012-ci il fevralın 24-dək banklardan 4 miliya 620 min manat (III) məbləğində qazanmışdır.

Lakin bunlar da hələ hamısı deyil. Ə.Kərimlinin hələ heç bir yerdə işləməyən və gelir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində "Texnika-bank"da 75 min (!!!) funt-sterlinq məbləğində maliyyə emalıvətu aparmışdı.

Beləliklə, hər şey tam çılpaqlığı ilə aydınlaşdır. Müxalifətin Ostap Benderi, yaxud da “veliki maxinatoru” heç ona ünvanlanmış iradlı sualları, ittihamları cavablandırmasa da olar. Nə qədər də olmasa, o, əlahəzər məhkəmə qarşısına çıxarkən, bütün bu suallara cavab verməli olacaq!



Möhtəşəm strateji layihədə ilk addım

“Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır və Avropanın enerji təhlükəsizliyinə aid bir layihədir

Ahemiyətinə görə, dünyada ikinci enerji növü sayılan *tabii qaz ixracatçısı kimi tanınması istiqamətində Azərbaycan yeni bir dövrə qədəm qoyur.* “Cənub Qaz Dəhlizi”nin birinci hissəsinin açılışı, məhz həmin dövrün başlanğıcı hesab olunur. “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri TANAP və TAP kimi üç böyük layihəni özündə birləşdirir və başlanğıcını, daha doğrusu, mənba isə “Şahdəniz-2”dir. Büttün işlərə, ümumilikdə, 40 milyard dollar həcmində vəsait qoyuluşu tələb olunur ki, bu da sadalanan layihələrin irihəcmli olduğunu təsdiq edir.

Xatırladaq ki, ilk qaz müqaviləsi 1996-ci ilin 4 iyun tarixində “Şahdəniz” yatağı üzrə imzalanıb. “Bakı-Tbilisi-Ərzurum” Qaz Kəmərinin istifadəye verilməsi ilə Azərbaycan ilk dəfə 11 il bundan qabaq, yeni 2007-ci ilde qaz ixrac etməyə başlayıb. Avropada o vaxtlar enerji təhlükəsizliyi məsəlesi aktual olduğu üçün hər hansı yeni qaz layihəsi maraqlı deyildi və rentabelli hesab edilməzdi. Lakin Azərbaycan, həmin o zamanda, “Bakı-Tbilisi-Ərzurum” Qaz Boru Kəməriyle ilk addımını atdı və bu addım, ölkəmizin gələcəkdə böyük qaz ixracatçısı kimi tanınmaq isteyinin əsası sayılır.

Xüsusilə, qeyd etmək lazımdır ki, “Şahdəniz-2”-ye stimul yaranan əsas hadisə 2011-ci ilde Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq ve enerji sahəsində Anlaşma Memorandumu oldu. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşu üçün əsas isə 2012-ci ilde Türkiye ilə Azərbaycan arasında TANAP - Trans-Anadolu Boru Kəmərinin çəkilməsinə dair tarixi saziş imzalanması oldu. Büttün bunların ardınca 2014-cü ildə GQBK ilə bağlı Bakıda təməqymə mərasimi keçirildi, 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-in özülü atıldı. Bildiyimiz kimi, Cənubi Qafqaz Boru Kəmərinin teməlinin qoyulması TANAP üçün əsas yaratdı. Eyni zamanda, TANAP da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qəçiləməz etdi.

“Cənub Qaz Dəhlizi” sayca hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiye, Yunanistan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir və Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya olmaqla daha 3 Balkan ölkəsinin də bu sıraya qoşulacaqları labüb hesab edilir. Yəni bu, o deməkdir ki, Azərbaycan qazı gələcəkdə daha çox sayıda ölkələrə ixrac olunacaq. Artıq “Cənub Qaz Dəhlizi”nın birinci hissesi açıldı və Prezident İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işləndirdi. Gələn ayın 12-de isə iki ölkə prezidentinin iştiraki ilə Türkiyənin Əskişəhərində TANAP-in istifadəyə verilməsinin rəsmi açılışı olacaq və TANAP üzrə ilk qazın ötürüleceyi iyunun 30-da reallaşacaq. Nəzərdə tutulur ki, ilin sonuna qədər sözügedən kəmar vasitəsi-

İnam İMRANOĞLU

Dövlət sərhədinin pozulmasının qarşısı alınıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd-mühafizə tədbirlərini uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən qəzetimizə verilən məlumatə əsasən, mayın 30-da xidmətin əməkdaşlarının sayılıqlığı və peşəkarlığı sayəsində bir əcnebi vətəndaşı tərefindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Hadisə DSX-nin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərefindən qaraltı müşahidə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılıb. Hadisə yerində nəzarət - iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəferin ayaq izləri aşkar olunub.

Dərhal heyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində, dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiye vətəndaşı, 1979-cu il təvəllüdü Yeniyol Vedat Fərhad oğlu olduğu müyyənəlsəb. Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

ZÜMRÜD

Sərhədçilər ilan vuran Zaqtala sakinini xilas ediblər



Dərhal keçirilmiş tədbirlərdən sonra Zaqtala rayonunda yaşayış sahəsindən xilas edilmiş şəxs.

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərefindən sərhədyanı ərazilərdə yaşayış sahəsindən xilas edilmiş şəxs.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Səs” qəzeti təqdim etdi. Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərefindən sərhədyanı ərazilərdə yaşayış sahəsindən xilas edilmiş şəxs.

H. Abakarovanın həyatını xilas etmək üçün ona təcili ilan zərdabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqtala sərhəd dəstəsinə müraciət olunmuşdur.

Müraciətə dərhal reaksiya verilmiş, şəxsi həyətin ilan sərəbatının istifadə etmək məqsədilə hərbi hissənin tibb məntəqəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına gəndərilmiş və vətəndaşın həyatı xilas edilmişdir.

ZÜMRÜD

Aydın Quliyev: ““Cənub Qaz Dəhlizi”nin üstünlükləri çox böyükdür”



Cənub Qaz Dəhlizi”nin böyük bir coğrafiyada milyonlarla insanı iqtisadi böhranların, yoxsulluğun, işsizliyin, savadsızlığın, dövlətərərası ziddiyyətlərin bütün mümkün fəsadlarından qoruya bilən layihə olduğunu heç kim şübhə etmir”. Bunu SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, dünyadan, eləcə də Avropanın yaxın onillərdə qaza tələbatının dinamik artacağını nəzərə alsaq, yeganə yeni alternativ mənbə olan Azərbaycan qazının ölkəmiz üçün böyük iqtisadi və siyasi faydası danılmazdır: “Dünya bazarına çıxarılan qazın ölkəmiz üçün iqtisadi və siyasi dividendlərindən xüsusi danışmaq lazım gəlir. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı sürətlə artan azsaylı modellərdən biridir. Yaxşı mənada “əjdahə” kimi böyüməkdə olan iqtisadiyyatımızın enerji tələbatının ödənilməsində Şahdəniz qazı müstəsna rol oynayacaq. Cənub Dəhlizi ilə dönyaya çıxan qazımız ölkəmizə artıq 20 ilə yaxındır ki, böyük gelirlər getirən neftlə yanaşı milli iqtisadiyyatımızın və rifah yüksəlişinin “ikinci qanadına” çevirilir.

Iqtisadçıların “Cənub Qaz Dəhlizi”ndən Azərbaycanın yaxın onilliklər ərzində 300 milyard dollardan çox birbaşa gelir götürəcəyini söyləmələri tam əsaslıdır. Müqayisə üçün deyək ki, Əsrin Neft Kontraktindən gəlirlərimiz indiyədək 130 milyarddan çox olub. Əger bu vəsaitlə Azərbaycanın bütün sferalarında simasını əhəmiyyəti dərecədə dəyişə bildikse, Şahdəniz qazının ondan qat-qat çox gelirləri ilə neler edə biləcəyimizi sadəcə arxayın şəkilde gözləmək lazımdır. Bu, yüz minlərlə yeni və daimi iş yeri, yüksək pensiya və əmək haqqı, hərb müdafiə potensialının fantastik artımı, abadlıq, yeni-yeni infastruktur layihələri, bütün bunların nəticəsində isə ölkənin dünyadakı nüfuz və mövqelərinin daha da güclənməsi deməkdir. Regionun və Avropanın mühüm təhlükəsizlik və təreqqi faktoru kimi daha da öne çıxmış Azərbaycanın “Cənub Qaz Dəhlizi”ndən gözlədiyi ən real və ən böyük siyasi dividend olacaq”.

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün bütün dünya Uşaqların Beynəlxalq Müdafiəsi Günü - qeyd edir. Bunun yarım əsrən artıq tarixi var. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də Uşaq Hüquqlarına dair Konvensiya qəbul edilib və Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayış uşaqların Konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir.



Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bütün demokratik dövlətlərde olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önem verilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzəre alaraq, əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaqların qayığına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önem verilir.

Ulu Önder Heydər Əliyevin rehbərliyi ilə Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsayılı layihə və proqramlar həyata keçirib. 2002-ci ildə Azərbaycan qeyd olunan Konvensiyasının iki əlavə protokoluna qoşulub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı imzalandığı Fərmanı uşaqların hüquq bərabərliyi, vicdan, söz və melumat azadlığı, yaşamaq və inkişaf etmək, təbiye almaq, şəref və ləyaqətinin müdafiəsi hüquqlarının təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bu sənəd cəmiyyətdə uşaqların müdafiəsinə və onların inkişafına xüsusi təkan oldu.

Cəmiyyətin sistemli şəkildə dəyişilməsi şəraitində təbiyənin inkişafı da azərbaycanlı mentalitetinə, ailəyə, milliliyə və ümum-Azərbaycan mədəni ənənələrinə əsaslanaraq, yeni şəraite adekvat müasir fikirlər yanaşma prinsipləri əsasında həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin uşaqların təbiyə sisteminin əsasını təşkil edən ideyaları içərisində tarixilik, milli-mədəni və ümum-bəşəri dəyərlər, adət və ənənələr, tolerantlıq, hemrəylilik, mədəniyyətlərə rəsədi dialoq, ərazilərin toxunulmazlığı və s. ideyalar xüsusi vurgulanmalıdır. Bütün bunlar böyüüməkdə olan nəslin dünyaya integrasiya prosesi-



tusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması idi. Eyni zamanda, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasında əhəmiyyətli bir sənəddir.

Bu gün Ulu Önder Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşıdan Heydər Əliyev Fondu tərəfindən genişməqası tədbirlər həyata keçirilir. Belə ki, fond xüsusi qayığı ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayığı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fondu həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Dia-betli uşaqlara ən yüksək qayığı", "Talassəmiyəsiz həyat naminə", "Kor və zeif gərən insanların İKT-ye çıxışının təmin edilməsi" layihələri, məhz uşaqların fiziki və mənəvi sağamlılığı,

Dövlətimiz tərəfindən uşaqlar qayığı ilə əhatə olunub

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Suraxani rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındaki meydanda çoxsayılı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilib. Xüsusi tərtibatla bəzədilmiş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındaki meydanda bayram əhval-ruhiyyəsi hökm süründü. Tədbirdə azəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayığı ehtiyacı olan uşaqlar, məcburi köçkünlərindən olan uşaqlar, eyni zamanda, rayon ərazisində yerləşən uşaq bağçalarında, məktəblərdə tərbiyə alan uşaqlar və məktəbilər iştirak edirdilər.



Suraxni rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bayram tədbirinə toplaşan çoxsayılı uşaqları salamlayıraq, onları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib və bildirib ki, ölkəmizdə



həzırlığını təmin edir. Bu ideyalar gənc nəsildə öz xalqının tarixi ənənələrinə qayğılı münasibet və nəsil-lərarası ahəngdar əlaqələrin formalaşması üzrə məqsədyönlü fəaliyyəti əks etdirir. Ulu Önder Heydər Əliyevin ideyaları əsas götürürək, müasir dövrdə uşaq və gənclərin vətəndaşlıq, vətənpərvərlik və mənəvi-əlaqəli təbiyə sisteminin hüquqi əsası formalasdırılmış və normativ mənbə kimi bir sira proqramlar qəbul edilmişdir. Uşaq siyasetinə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə bir sıra uğurlu dövlət proqramları və layihələr reallaşır. Uşaq siyaseti ilə bağlı Prezident İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edilib. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin eləqələndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının Sərəncamına əsasən, "Azərbaycan Respublikasında dövlət-uşaq müəssisələrinən uşaqların ailələrə verilməsi (Des-institutionalizasiya) və alternativ qayığı Dövlət Programı (2006-2015-ci illər)" ölkəmizdə uşaqlara dövlət seviyyəsində göstərilən diqqətin da-ha bir nümunəsi idi.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti" Azərbaycan Respublikası Aile Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsinə tənzimləmiş oldu. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konsti-

tütür. Bütün bunlar onu deməye əsas verir ki, Azərbaycan geleceyin qurucusu olacaq uşaqların sabahı üçün böyük tədbirlər görür və dünyadan keçirilməsinə təşkilini təmin edir.

Nəzakət ƏLƏDDİNGİZİ

uşaqların yüksək qayığı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasetinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycanda uşaqlara xüsusi məhəbbət, münasibət olduğunu vurğulayan İlham Abbasov Möhtərem Prezidentimiz Cənab İlham Əliyev tərəfindən daim uşaqlara diqqət və qayığı göstərildiyini bildirib: "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun Prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fonduun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, Suraxani rayonunda yerləşən 2 sayılı Uşaq Evinde olur, onların gündəlik qayıqları, təlim-təbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, onlara əsl ana qayığı göstərirler".

Sonra məktəbilərin hazırladığı əl işlərindən ibarət sərgiye baxış olub. Qurban Abbasov adına və Səttar Bəhlulzadə adına mədəniyyət saraylarının bədii kollektivlərinin, 3 nömrəli ince-sənət məktəbinin şagirdlərinin hazırladığı bədii-əyləncəli proqram uşaqlara təqdim olunub. Bayram şənliyində balaca idmançılar öz mehərətlərini göstəriblər.

Zümrüd BAYRAMOVA

Azərbaycan ispanlar üçün maraqlı turizm istiqamətidir

Ispanyanın "Madrid es noticia" portalında sərfəli və maraqlı 5 turizm istiqaməti barede yazı dərc olunub. AZERTAC xəbər verir ki, məqalədə Monteneqro, Uruqvay, Fero adaları, Madaqaskar və Rumınıya ilə birlikdə Azərbaycanın da adı yer alıb. Bakının təsvir edən məqalədə şəhər "Odalar diyan" adlandırılır. Bildirilir ki, Azərbaycanın paytaxtı müasir göydələnlərin qədim şəhərlə kontrastıdır. Həmçinin Bakı gecələri öz gözəlliyi ilə heyrətamızdır, yerli mətbəx isə her kəsin zöv-qünü oxşaya bilir.



1 iyun 2018-ci il

Paşinyan Ermənistanı xilas edə bilməyəcək

Bir müddət öncə, Ermənistanda Serj Sarkisyanı devirərək, həkimiyətə gələn Nikol Paşinyanın Dağılıq Qarabağdakı rejimin danişqlarda tərəf kimi tanınması tələbini irəli sürməsi bir daha onun münaqişənin həlli ilə bağlı radikal mövqeyin dən xəber verir. Ancaq o da məlum idi ki, N.Paşinyan öncəki rəhbərlidən fərqli mövqə göstərməyəcəkdi.

Hətta deyə bilərik ki, zaman-zaman Robert Koçaryan və Serj Sarkisyanı münaqişənin həllində tutduqları mövqeyə görə tənqididə yazarlarla çıxış edən "jurnalist" baş nazir hələ aprel döyüşləri zamanı hər nə qədər de real olmasa da, Azərbaycanın işgal altında tərəfə qondarma rejimin müstəqiliyinin tanınmasına tərəfdar olmuşdu. Lakin bunun mümkünsüz olduğunu bili-bilə bu ətrafda fikir yürütməyə cəhd etməsi Paşinyanın danişqlar prosesini pozmaqdə maraqlı olduğunun məntiqi göstəricisidir. Çünkü DQ münaqişəsinin həlli, işsizlik, miqrasiya və oliqraxiymanın özbaşnalığına qarşı mübarizə aparacaq ilə bağlı populist vədlər veren Paşinyanı Ermənistandakı cəmiyyətinin ümidi lərini doğrultmaq üçün real işə keçməli idi. Bununla da, yeni baş nazir, birinci növbədə, ölkəsindəki iqtisadi problemlərin əsas mənbəyi olan Ermənistana-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sələflərindən fərqli



mövqə nümayiş etdirməli idi. Ancaq bunun əksi olaraq, N.Paşinyanın Azərbaycanın işgal altında olan ərazisindən safer etmekle, hər şeyin əvvəlki kimi olacaqını sərgiləməyə səy göstərir.

Gürcüstanda onun bu ölkəyə səfərindən məmənunluğunu duyulmadığını göstərə bilərik

Bu da bir həqiqətdir ki, Dağılıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistandakı rəsmi Moskvanın təsiri altında çıxmazı qeyri-mükündür. Bunun əvəzində isə qərbyönümlü N.Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr de pisləşə bilər. Artıq bunun ilkin cüctiləri de görünməkdədir. Digər tərəfdən, onun bu günlərdə Rusiya ilə əlaqələri pozulmuş Gürcüstana səfər etməsi de vəziyyəti gərginləşdirə bilər. Eləcə də, Gürcüstanda onun bu ölkəyə səfərində məmənunluğunu duyulmadığını göstərə bilərik.

Ukraynalı politoloq: "Qarabağ problemi Ermənistandakı boynuna atılmış ilmədir və ona nəfəs almağa imkan vermir"

Yeri gelmişkən, Ukraynanın tanınmış si-

yasi eksperti Vitali Portnikovun N.Paşinyanın, eləcə də, Ermənistandan müqəddərəti ilə bağlı fikirləri maraq doğurur. "Hərçənd, Ermənistanda problemlərin əsas səbəbi heç də hansısa klanın hakimiyəti və korrupsiya deyildi"- deyib bildiren politoloq klanların hakimiyətinin və korrupsiyanın pis bir gerçəklilik olduğunu deyib: "Amma reallıqda Ermənistandakı düşdürüyü vəziyyət Qarabağ münaqişəsinə görədir. Qarabağ problemi Ermənistandakı boynuna atılmış ilmədir və ona nefəs almağa imkan vermir. Lakin on pisi odur ki, erməni dövləti bu ilməni zəiflətmək əvəzinə, onu bir az da sıxır".

Ukraynalı ekspert bildirib ki, "çəresizlərin inqilabı" ölkəni yalnız o zaman dəyişdirməyə nail olur ki, cəmiyyət öz problemləri haqqında həqiqəti bilir: "Bu həqiqəti onlara yeni lider deməlidir. Ermənistandakı problemlərdəki həqiqət isə Dağılıq Qarabağ münaqişəsidir. Bu münaqişə həll olunmadığı təqdirdə, Ermənistandakı Kremlin mühasirəsində qalacaq. Bunu Paşinyan da anlayır, lakin o, Qarabağ'a gedərək, erməni siyasetinin dəyişməz olduğunu göstərir. Hərçənd, bu, Ermənistandakı ucuruma aparır".

Fakt isə budur ki, Qərb lobbinin dəstəklədiyi N.Paşinyanın DQ ilə bağlı ölkəsinin ənənəvi siyasetini davam etdirmək, Rusiyasız hakimiyətini qoruyub-saxlaya biləməyəcək. Rəsmi Kreml, artıq Ermənistandakı əzəmət üçün hazır vəziyyətdədir. Beləliklə, Dağılıq Qarabağla bağlı ənənəvi siyaseti dəyişməyəcəyi təqdirdə N.Paşinyanın hakimiyətə gelişisi, ənənəvi əvvəlki problemləri həll edəcək, ekşinə, Ermənistandakı vəziyyəti daha da pisləşdirəcək. Onun iki seçimi qalıb - ya Qarabağ, ya da Ermənistandakı. Hər halda, o özünü ağıllı insan hesab edirə, Ermənistandakı seçərdi.

R.NURƏDDİNOĞLU



"İpiqırıq"lar düşərgənin abırsız müqayisələri

RƏFIQƏ

"İpiqırıqlar"dan danışarkən, heç uzağa getmək lazımdır deyil. Dağıdıçı düşərgədə o qədər ipiqliqlər var ki, özləri də baş verənlərdən giriftar olublar. Bir də bu, təəccüb doğurmur. Elə götürərək AXCP sədri Əli Kərimlinin ipli kuklası olan sözdə "Milli Şura"nın sədri Cəmil Həsənlini. Söyüş, böhtən və şərtuluğuna çevrilən C.Həsənli 11 aprel seckisindən sonra başını yaman itirib. Bir də neyləsin, göz gördüyündən qorxar. 10 il deputat olasan, insanları az-çox tanıyanın, 5-6 nəvən ola, bir tərəfdən yaşın 70-ə işləyə... lakin AXCP sədri Ə.Kərimlini Albert Eynşteynlə müqayisə edəsən, bax, dəhşət budur! Deyir hər fəslin öz "qəhrəman"ları olduğu kimi, AXCP-də də hər dövrün öz "ön-cül"ləri var.

Əger oxucularımızın yadındadır, bir neçə il bundan önce, Gözəl Bayramlı AXCP sədrini tərifleyib, onun Nelson Mandella ilə müqayisəsini aparırdı. Ancaq rehmətlik Həsən Kərimovun bir dəfə bu cür bənzətmələrə və oxşatmalara etiraz etməsi cəbhəciler tərəfindən necə daş-qalaşa tutmuşdurla, ya-

zıq onunla da oturdu yerində. Ən gülməli isə Nurəddin Məmmədliinin rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onuna müqayisə etməsi idi: "Nemtsov Əli bəyə qibə edirdi..." Buyurun,indi də C.Həsənli onu A.Eynşteynlə bir tərəziyə qoyur. Bax, bu yerdə deyirlər ki, heyasızlığının son nöqtəsi. Ay Cəmil bəy, heç olmasa, belə bir iddia ilə çıxış edəndə, öz yazdırığın "Ağ ləkələrin qara kölgəsi" cızməqarəni gözünün qabağına getirəyin. Adıçəkilənlərin hamısı siyasetdə və elmdə uğur qazanmış, bütün dönyanın tanıldığı şəxslərdilər.

Bəs Ə.Kərimli kimdir? Ə.Kərimli: xəyanət, qisaslar və intriqalar toplusu. Onu yemləyən əli dışlayən, adətən, onu təpikləyən çəkməsini yaylıdır. AXCP sədri Əli Kərimli və onun "gerilyeros-banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danişsa da, həmisi sözleri əməlli ilə zidd olub. Ə.Kərimlinin siyasi karyerası, əslində, sonuz xəyanətlər, qisaslar və intriqalar toplusudur: o, Azərbaycanda hakimiyətə gəlmək üçün ölkənin və millətin düşmənləri ilə də separat danişqlar aparıb, sövdələşib, "maliyyə dəstəsi" və qrantlar qismində paylar alıb, üzərinə öhdəliklər götürüb, sonra hakimiyətə danişqlara can atıb, yene vədlər verib - amma sonda hamını aldatmağa çalışıb. Ayıbdır, belə müqayisələr aparmaq dansa, abırınıza qışılın. Belə müqayisəsinə aparmaq isə, sadəcə düşüklük və çarəsizlikdir.

Mübariz Əhmədoğlu: "Ermənistandakı daxili prosesləri sabitləşməyib"

hızatının bərabər vəziyyətde olduğunu açıqladı. Qarabağ klanının 20 illik hakimiyəti Ermənistandakı ordusunu hətta alt palṭalarla temin edə bilməyib.

Ermənistandakı digər rəsmilərinin bəyanat və davranışları:

I. Ermənistandakı XİN qısa pauzadan sonra xeyli aktivləşdi. Baş nazirin məlumatsızlığını və ordunun vəziyyəti barədə açıqlanan yeni məlumatları nəzərə almadan Ermənistandakı inqilabın Ermənistandakı guya gücləndirdiyinə əsaslanaraq Dağılıq Qarabağın ermənilərinin danişqlara tərəflər kimi qoşulması ideyasını aktuallaşdırıldı. Ermənistandakı XİN rəhbərliyinin Dağılıq Qarabağ danişqlarının gedisində xəbərsiz olduğunu üzərə çıxdı. Ola bilər, bəlkə də saxta vətənpərvərlik mövqeyine səyəkənlər.



II. Yeni təyin olunan müdafiə və xarici işlər nazirləri öz aqressivləklərini orijinal formada ortalığa qoydular. Hər ikisi Qərbərəst olan bu nazirlər Dağılıq Qarabağda Ermənistandakı udzacağını əvvəlcədən özləri üçün müəyyənşədiriblər deyə hadisələrin ağırlıq mərkəzini Dağılıq Qarabağdan Ermənistandakı Azərbaycanla dövlət sərhədinin Naxçıvan hissəsinə keçirdilər. Həm də qərbərəst nazirlərin fikrincə, Naxçıvan istiqamətində taxribat törətmək le Rusiyani cəzalandırma və bununla da Qəribin xoşuna gələ bilərlər.

III. Prezident Armen Sərkisanın müşaviri, əslen Dağılıq Qarabağdan olan separati Tevan Poqosyanın dili ilə Dağılıq Qarabağ danişqlarını aparmaq səlahiyyətini baş nazir N.Paşinyanın məxsus olduğunu bildirdi. Buna da T.Poqosyan prezident A.Sərkisanı Ermənistandakı üçün mənfi danişqlardan siğortaladı. Bəlkə də T.Poqosyan N.Paşinyanın bacarıqlılığını nəzərə alaraq onun Azərbaycanla danişqları aparmağı tövsiyə edir.

Ermənilər yaranmış vəziyyətde minimum 3 məsələyə fikir versələrin özlərinin faydasına olar.

I. N.Paşinyanın yaratdığı hakimiyət dəyişikliyi beynəlxalq aləmdə Dağılıq Qaraba-

mövzusunda aktivlik yaradıb. Bu Serj Sərkisanın dövrü ilə müqayisədə prinsipial fərqdir və fərq Ermənistandakı əleyhinədir.

II. Ermənistandakı daxili prosesləri sabitləşməyib. N.Paşinyanın inqilab zamanı verdiyi bəyanatlarla indiki mövqeyi arasında fərq bəzən 180 dərəcə olur. Jirayr Sefilyanın və Samvel Babayanın tərəfdarlarının aktivliyinin azalması qeyri-mükündür. N.Paşinyanın komandası onun erməni xalqının ideallarına xəyanət etdiyini göstərdi. 27 yaşlı genc nazir herbi xidmətdə olmayıb. Elə onun indi də hərbi xidmət yaşıdır. Qəribə vəziyyət yaranır. Sağlamlığına görə hərbi xidmət edə bilmir, amma nazir işləyə bilir. Hər halda erməni xalqı buna göz yumacaqsə bele xalq daha pislərə layıqdir.

III. Ermənistandakı konstitusiya dəyişikliklərinin danişqlara imitasiya yaratmaq resursları həmisi bizim diqqətimizdə olub. Ümumiyyətə, S.Sərkisanın danişqlara Dağılıq Qarabağ əsilli erməniləri daxil etmə cəhdəri həmisi bizim tərəfdən izlənilib və müvafiq addımlar atılıb. Bununla da S.Sərkisanın bu yönümlü variantları neyträallaşdırılıb. İndi də Ermənistandakı baş danişqının kim olmasına uyğun Azərbaycan tərəfdən adekvat qərar qəbul ediləcək. Ölkə prezidentinin danişqlarda iştirak etməsi heç de məcburiyyət deyil. Prezident İlham Əliyev ermənilərlə danişqlar aparmağı hənsi yüksək çirli rəsmiye həvalə edə bilər. Bu onun konstitusion hüququdır. İlham Əliyev danişqları Dağılıq Qarabağ mənşəli Azərbaycan rəsmilərindən birinə de həvalə edə bilər. Müstəqil Ermənistandakı tarixində ilk dəfədir ki, onun başında oturan şəxslər ermənistandırılar. Söhbət Armen Sərkisan və N.Paşinyanın coğrafi bütövlüyünü qorumaq A.Sərkisan və N.Paşinyan üçün ən ümədə vəzifə olmalıdır.

Dağılıq Qarabağ məsələsinə aktiv qeyri-müəyyənlilik Ermənistandakı üçün ciddi problem yaradır". Bunu SIA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Ermənistandakı yeni baş naziri Nikol Paşinyanın bəyanatlarından ortaya çıxan nəticələr bunlardır:

I. N.Paşinyan etiraf etdi ki, Dağılıq Qarabağ mövzusunu bilmir. Yalnız bu məsələdən ötrü hakimiyətdən qovduğu S.Sərkisanla görüşməyə hazır olduğunu bildirdi. S.Sərkisanın N.Paşinyana Dağılıq Qarabağ tənzimlənməsində məsləhət verməməsi faktdır. Səbəbi də aydınlaşdır. S.Sərkisanın bu vaxtadək Dağılıq Qarabağ tənzimlənməsi ilə bağlı dedikləri həqiqətdən uzaq idi. Heç bir sənəddə "Artsax xalqı", "Dağılıq Qarabağ erməni" adlı termin yoxdur. Heç bir sənəddə Dağılıq Qarabağ ermənilərinin müstəqilliyyin verilməsi nəzərdə tutulmayıb. Dağılıq Qarabağın statusunu Dağılıq Qarabağ azerbaycanlıları və erməniləri birlikdə həll edəcəklər. Dağılıq Qarabağ ətrafindəki 7 rayon şəhərsiz Azerbaycana qayıdır. N.Paşinyanı aldatmaq menasız olduğunu başa düşən S.Sərkisanın Dağılıq Qarabağ tənzimlənməsindəki həqiqətin ATƏT MQ vasitəsilə çatdırılmasının məsləhət bilir. Həm də N.Paşinyan S.Sərkisanaya qarşı yeni eks tebligat kampaniyasına başlaya bilərdi.

II. N.Paşinyan danişqları yalnız Ermənistandakı adından aparacağını bildirdi. Bu rəsmi Bakının mövqeyinə tam uyğundur. Rəsmi Bak üçün Dağılıq Qarabağ münaqişəsinin adı Ermənistana-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsidir. Dağılıq Qarabağ probleminin həll olunması hələ Ermənistandakı Azerbaycana arası bütün problemlərin həlli deyil. Dağılıq Qarabağ problemi Ermənistandakı və Azərbaycan arasında olan çoxsaylı problemlərdən yalnız biridir. İrəvan, Zəngəzur, Goyçənin qaytarılması, Ermənistana SSR-dən deportasiya olan azərbaycanlıların Ermənistandakı Respublikasına qaytarılması, Azərbaycan SSR-ni tərk etmiş ermənilərin Azərbaycan Respublikasına qayıtması, iki ölkə arasında iqtisadi və regional əməkdaşlıq məsələlərinin həlli və s. Ona görə N.Paşinyan özünə məxsus mərhələli həll varianti təklif edir.

III. N.Paşinyan Ermənistandakı ordusunun təc-

"Rüstəm İbrahimbəyov alçaqlıq edərək, öz xalqına qarşı xəyanətkar mövqe tutdu"

Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" adlı film çəkib. Bu filmdə azərbaycanlıları aşağılayıb, qorxaqlıqda ittiham edib, erməniləri isə daha güvenli tərəfdəş kimi təqdim edib. Söhbət etdiyimiz müsahiblərimiz R.İbrahimbəyovun bu əməllərinin bağıtsızlığından məhrum olunmasının, eləcə də, ona verilmiş bütün fəxri adların geri alınmasının vacibliyini bildirdilər.

Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli: "Bu qədər həqarət, alçaqlıq ikinci dəfədir başımıza gəlir"



- Şübhəsiz ki, Rüstəm İbrahimbəyovun belə bir abnormal film çəkməsinde Ermənistan xüsusi xidmet orqanlarının, eləcə də, Rusyanın hansısa qaranlıq dairələrinin göstərişi və ya sifarişi var. R.İbrahimbəyov çox yaxşı birlər ki, son iki yüz ilde ermənilər bizim başımıza nə oyunlar açıblar. Ermənilər qocaları, cavanları, uşaqları, hamile qadınları işgəncələrlə qətlə yetiriblər. Sən R.İbrahimbəyov ermənilərin

belə bir murdar hərəketlərinin qarşısında biz azərbaycanlıları layiq olmayan milət kimi təqdim edəsən. Mən özüm Cənab Prezidentimizə müraciət etmişəm ki, Rüstəm İbrahimbəyovu Azərbaycan vətəndaşlığından məhrum etsin. Çünkü R.İbrahimbəyovun Azərbaycan vətəndaşı olmağa haqqı yoxdur. O cümlədən də, "Milli Şura"ya da təklif etmişəm ki, onuz da onlar hakimiyyətə gələ bilməyəcəkler, izahat versinlər ki, onlar vaxtı ilə R.İbrahimbəyovun prezidentliyə namizədliliyini ireli sürüblər və özlerinə fəxri sədr seçiblər, nəyə görə? Onların özülləri de Azərbaycan xalqından üzr istəsinlər ki, heç olmasa bir qədər mənəvi simalarını qoruyub-saxlaya bilsinlər. Bu qədər həqarət, alçaqlıq ikinçi dəfədir başımıza gəlir. Bildiyiniz kimi, Əkrəm Əylisilinin "Daş yuxular" əsərindən sonra R.İbrahimbəyov "Qafqaz üçlüyü" adlı film çəkib. Bu filmdə azərbaycanlıları aşağılayıb, qorxaqlıqda ittiham etməsini keşkin şəkildə pisləyirik. Şübhəsiz ki, bunlar özlerinin Rusiyada olan erməni, rus ağalarının xoşuna gəlmək üçün bunları ediblər. Yəni R.İbrahimbəyov erməniləri göye qaldırıb, öz xalqını isə aşağılaması, şübhəsiz ki, erməni keşfiyyatının sıfarişidir. Çünkü belə olmasayı Roman Balayanla növbəti filmin çəkilişinə razı olmazdı. Siz təsəvvür edin ki, bir sıra rus aktyorları həmin filmdə çəkilməkdən imtina ediblər. Əslən azərbaycanlı olan məşhur rus aktyoru bildirib ki, mən Azərbaycanın suyunu içib, çörəyin yemişəm, mən heç vaxtı Azərbaycana qarşı belə filmde yer almaram. Amma bu nadirüstü R.İbrahimbəyov nəinki Azərbaycanın suyunu içib, çörəyin yeyib, həm de Azərbaycanın adını daşıyb. O, mütləq buna görə cavab verməlidir.

Tapdıq Abbas: "Rüstəm İbrahimbəyova verilmiş bütün fəxri adlar geri alınmalıdır!"



- Rüstəm İbrahimbəyovun son illər Azərbaycana qarşı apardığı çirkin siyaset çox eybecərləşib. Onun bu çirkin hərəketləri Azərbaycan dövlətinə və xalqına xəyanətdir. R.İbrahimbəyovun "Qafqaz üçlüyü" filimdə bu çirkilik özünün pik həddinə yüksəlib. Filmdə "vəhşi azərbaycanlı" obrazı yaradaraq, milləti təhqiq edən bu yaramaz, sanki bu ölkənin vətəndaşı deyil. Rüstəm İbrahimbəyovun bu cür alçaqlıq edərək, öz xalqına qarşı xəyanətkar mövqe tutması onun düşmən ölkələrin əlində ölkəmizə qarşı aletə çevrildiyini sübut edir. Rüstəmin ssenarisi əsasında son illər ölkəmizin və xalqımızın əleyhinə çəkilmış bir neçə filmin ermənilərin sıfəri əsasında çəkilməsinə şübhə etmirəm. Çünkü bu filmlərdə xalqımız ermənilərin istədikləri şəkildə, vəhşi, cinayətkar və barbar kimi təsvir edilir. Rüstəm İbrahimbəyovun dövlətimizə və xalqımıza qarşı etdiyi xəyanətlərə görə, ona verilmiş bütün fəxri adlar geri alınmalıdır! Belələrinə qarşı hər cür sərt tədbirlərin dövlət səviyyəsində görülməsinə ciddi ehtiyac olduğunu düşünürəm.

GÜLYANƏ

"Xristian həmrəyliyi faktoru var"

Elçin Mirzəbəyli: "Paşinyan, faktiki olaraq, danışıqlar prosesini sıfır nöqtədən qaytarmağa cəhd göstərir"



- Elçin müəllim, ATƏT-in Minsk Qrupunun həmsəndləri Ermənistən-Azərbaycan danışıqlarının davam etdirilməsi üçün prezidentlərin görüşünün keçiriləcəyi barədə fikir səsləndiriblər. Bu görüş münaqişənin həllində nəyi dəyişə bilər?

- Burada söhbət prezidentlərdən yox, Prezident və baş nazirə görüşdən gedir. Çünkü Ermənistanda, simvolik olaraq, idarəciliq forması dəyişilib. İndiki şəraitdə görüşün keçirilmesi üçün Ermənistən yeni rəhbərliyi ənənəvi ritorikadan əl çəkməli və absurd təklifləri irəli sürməkdən çəkinməlidir. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsəndlərinin verdiyi bəyanatlara və bəyanatlarda yer alan müləhizələrə baxmayaraq, ilk növbədə, işğalçı dövlətin öz fəaliyyətində və danışıqlar prosesinə yanaşmasında korrektə etməsinə ehtiyac var. Əgər separat fikirlər korrektə olmazsa, belə bir görüşün baş tutması inandırıcı deyil. Paşinyan, faktiki olaraq, danışıqlar prosesini sıfır nöqtədən qaytarmağa cəhd göstərir. İndiki şəraitdə Paşinyanın danışıqlar masasına otuzdurulması üçün ona və təbii ki, işğalçı ölkəyə qarşı konkret addımların atılması və tezqiq mekanizmlərinin işe salınmasına ehtiyac var.

Müsahibimiz politoloq Elçin Mirzəbəylidir

- Bəzi siyasi şərhçilər Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Ermənistənə deyil, Rusiyanın əlində olduğunu bildirirlər. Bu mülahizə nə dərəcədə əsaslıdır?


- Əslində, reallıqda açar yox, bütövlükdə, münaqişənin arxasında Rusiyanın dayandığı göz qabağındadır. Yəni bunu sübut etmək üçün xüsusi şəkildə analitik təfəkkürə ehtiyac yoxdur. Azərbaycan torpaqlarının işğal prosesində və işğalının qorunub-saxlanmasında Rusiya faktoru hər zaman özünü göstərir və bu gün də göstərməkdədir. Amma indiki Ermənistən işğalı aradan qaldırılması və regionda sülhün, əminənanlığın təmin olunması üçün, şübhə

həsiz ki, Rusiya bu proseslərdə daha aktiv şəkildə iştirak etməlidir. Münaqişələr yolu ilə regionu öz təsiri altında saxlamaq siyasetindən əl çəkilməlidir. Bunun nə dərəcədə mümkün olub-olmayacağını isə zaman göstərəcəkdir.

- Niyə dünyanın güc mərkəzləri işgalçı Ermənistana layıq olduğu cavabı vermirlər?

- Biz artıq belə suallar ətrafında düşünməkdən əl çəkməliyik. Çünkü niyə suallının cavabı artıq bellidir və səbəblər də çoxdur. Burada ayrı-ayrı güc mərkəzlərinin regiondakı geosiyasi maraqları və münaqişələr vasitəsi ilə regionu təsiri altında saxlamaq cəhdleri var. Təəssüflər olsun ki, xristian həmrəyliyi faktoru var. Ermənistən tarix boyu mövcud olmadığı dövrədə isə, erməni xalqının ayrı-ayrı güc mərkəzlərinin regionda həyata keçirdiyi oyunlarda iştirakı amili var. Bir sözə, coxsayılı səbəblər var ki, bu amillər münaqişəyə ədalətli yanaşmanın ortaya qoyulmasına mane olur. Şübhəsiz ki, artıq Azərbaycan bu sualların cavabını tapıb və öz iqtisadiyyatını, ordusunu gücləndirir, inkişaf və şübhəsiz ki, ərazi bütövlüyünün təmin olunmasına həzırlaşır.

GÜLYANƏ



Rüstəm...
Rustum...
Haytam...

Təhmasib Novruzov

Bunu danmağa ehtiyac yoxdu. Pul qazanmağın yolunu tapa bilən, gərkiksə, el arasında deyildiyi kimi, daşdan da pul çıxarmağı bacaran millətik. Mən bunu anormal qəbul eləmirəm. Çünkü pul hər şey olmasa da, çox şeydi. Biliklə, savadla, fiziki güclə, fitri qabiliyyətlə açılmaçın çox qapılar var ki, onu ancaq pul-la açmaq olur.

Yəni pul qazanmaq istəyi dövrümüzün təbii, real teləbatıdır və bu istəyin reallaşdırılmasına edilən cəhdlər də normal qəbul edilməlidir. Amma pul qazanmaq xatirinə şərəfi, leyaqəti, insanlığı, vicdanı arxa plana atıb da hər şeyini ona qurban vermək... Bax, bu, bizim milletə xas olan xüsusiyyət deyil. Bu yolla pul qazanan əger qadın olursa, o saat ona məlum adı veririk və özü də bu adı qəbul edib, şərəfini-namusunu qurban verib, pulunu qazanır. Cəmiyyət belə qadınlara ən aşağı zümrə kimi baxır və onlara bir yerde görünməkdən belə qaçır. Halbuki bu qadın tutduğu yolla təkcə özünə, öz canına və öz gələcəyinə zərbə vurur. Belə qadınların qohumları da onlara qohumluğunu danır, görəndə salam vermir və s... Bəs pula şərəfini, vicdanını satıb, mənsub olduğu bir xalqın adına lekə yaxan "kişilər" hansı adı versek, daha ədaletli olar? Əkrəm Əylisili deyilən bir zət birinci şərəfsizliyi elədi, bir az danişdiq, qınadıq, çığır-bağır saldıq, sonra mentalitetimizə uyğun olaraq, dedik ki, bir qələtdi eləyib, qanmıyb. Xaricdə erməni lobbisindən milyonlar alıb, Azərbaycanı aşağılayan sapi özümüzdən olan baltalara "cavandılar, qanımlar" deyib görməzdən gəldik. Nəticədə, doğulanda Rüstəm adlanan, sonra Moskvada oturub Rustam (yəni rus tamı verən) olub da, ömür boyu Azərbaycan xalqını aşağılamağı sənətinin əsas qayəsi hesab edən bir saqqallı gəde film çəkdi və sübut etməyə çalışıdı ki, bu millət barbardi, vəhşidi, insanlığa düşməndi... Nə deyəsən? Bu milləti yüz illərdi tanımaçın xalqlar müstəqillik dövründə tanıdırıq vurulur, mədəniyyətindən, mənəviyyatından, tolerantlığın və vurğunluqla danışırlar, amma millətin içindən çıxıb, pulu hər şey hesab edib, pula hər şeyini qurban verən birisi eksini dünyaya göstərməyə cəhd edir. Yادımدادı, həle ali məktəbdə oxuduğum illərdə, bu məxluqun yazdığı roman və dramlardan səhəbet düşəndə, milli ruhu olmayan bir yazar kimi danışılırdı haqqında. Hətta bir dəfə "Sovet ədəbiyatı" adlanan fəndən mühəzirə söyləyən professor (Allah rəhmətinə getdiyinə görə adını çəkmirəm) ədəbiyyatın milliliyindən danışarkən, belə bir fikir səsləndirdi: "Qeyri-milli, yəni milli dəyərlərdən uzaq bədii ədəbiyyatın nə olduğunu bilmək istəyən, uzağa getməsin, Rüstəm İbrahimbəyovu oxusun". İndi oturub Moskvada, milləti aşağılamaqla məşğuldular! Hesab edirəm, Azərbaycanda hər kəsə məlumdur ki, bu məxluq ölkədən nələr istədi. Moskvada yaşamasına baxmayaraq, Bakıda həktarlarla torpağı mülkiyyətinə keçirmək istədi. Buna nail olmayıanda, başına özü kimi nacinsləri yığıb, Azərbaycanda inqilab edib ("Dağıl ay dünya, üstüme Seda gəlir"), hakimiyətə gəlmək istədi. Elə ki, millət ona dirseyini göstərdi, gedib millətdən intiqam yolları aradı. Hayların da başbilənlərini ətrafına yiğdi və oldu Haytam (Yəni hay-erməni tamı verən). Sonda bir əminliyimi bildirməkla qələmimin düyməsini basıb qoyacam cibime. Bir gün xəber gəlsə ki, Njdenin heykəlinin sağında Rüs-Rus-Haytamın, solunda Əkil-Vəkil-Əkrəmin heykəli ucalıb, təəccübənlənməyin. Çünkü həylər Njdedən sonra bu iki nacins qədər böyük xidmət göstərən olmayıb.

TƏRS BAXIŞ

İsa Qəmbər Arif Hacılıya olan etibarını itirməyə başlayıb

Yaxud ortada Əli Kərimli faktoru da var

Müsavat partiyasında uzun müddətdir ki, bir birlərinə can deyib, can eşidən İsa Qəmbərlə Arif Hacılının arasında soyuq küləklər əsməyə başlayıb. Partiya daxilindən sızan məlumatda görə, A.Hacılı, məhz İ.Qəmbərin dəstəyi sayesində saxta yollarla başqan olandan sonra, onun AXCP sədri Əli Kərimli ilə görüşməyə can atması eks-başqanın xoşuna getməyib. Xüsusilə, "Milli Şura"nın son uğursuz mitinqlərinə müsavatçıların dəstək göstərməsi İ.Qəmbəri qıcıqlandırıb.

Müsavatda Hacılıya yaxınlığı ilə sevilən mənbələr də etiraf edirlər ki, A.Hacılının partiyani yenidən "Milli Şura"ya üzv etdirmək istəyi var. Sadəcə, ona bu planların reallaşmasında İ.Qəmbər faktoru mane olur. Ancaq hazırlıq başqan üçün İ.Qəmbəri tapdalayıb keçmək o qədər də asan iş deyil. Çünkü A.Hacılının başqan seçilməsi üçün saxtakarlıq planları üzərində işləmiş İ.Qəmbər, nəticədə, onu başqan edib və eyni zaman-



da, Müsavati sədri olduğu "MSDM" adlı qurumu ilə birgə öz təsiri altında saxlamışa nail olub. Lakin onu da deyək ki, sabiq başqan mövcud başqanın ona xəyanet edə biləcəyinə inanmındı. Sadəcə, bu amildə yanıldığını anlamağa başlayan İ.Qəmbərin növbəti qurultayda yenidən başqanlıq postuna sahib olacağının istisna etmək olmaz.

Gedənlər də Hacılının Kərimli ilə yaxınlaşmasına etiraz ediblər

Katırlamaq lazımdır ki, İ.Qəmbərin başqanlıq postunu A.Hacılıya təhvil vermesindən sonra bu partiyada uzun

illər fəaliyyət göstərmiş tanınmış müsavatçıların əksəriyyəti orada yoxdurlar. Misal üçün, hələ 2014-cü ilde "Yeni Məsəvət" qəzetiin baş redaktoru Rauf Arifoğlunun partiyani terk etməsi və Hacılıya qarşı ən sərt düşüncələrini bölməsini xatırlaya bilərik. Ömrünün böyük hissəsini Məsəvətə həsr edən R.Arifoğlu A.Hacılının müsavatdaxili "islahatlar"ından sonra etiraz əlaməti olaraq partiya sıralarından istefaya getmişdi. Bundan sonra isə A.Hacılı və tərəfdarları R.Arifoğlunu xəyanətdə və s. bənzər əməllərdə suçlayırdılar. Halbuki ortada AXCP sədri Ə.Kərimli ilə yaxınlaşma marağı var idi və gedənlər də Hacılının Kərimli ilə yaxınlaşmasına etiraz edənlər olublar. Təbii ki, başqanlıq seçkilərindəki saxtakarlıqları da buraya əlavə etmək mümkündür. Beləliklə, İ.Qəmbərin vaxtıla böyük ümidi bəslədiyi A.Hacılıya olan inamını və etibarını itirməyə başlayıb. Son zamanlar müşahide edilən Arif Hacılı-Əli Kərimli yaxınlaşması isə, yəqin ki, bu ümidi lərə birdəfəlik nöqtə qoyacaq. Hər halda, vəziyyət bu istiqamətə doğru gedir...

R.RƏSULOV

Rüstəm İbrahimbəyov sabah Rustov Abrahamyan olarsa, buna kimsə şübhələnməməlidir

Qoynunda yaşayıb, ad-sən qazandığı Azərbaycanın ərazisinin 20 fai-zindən çoxunun düşmən tap-dağı altında olmağından, 1 mil-yondan çox qəçqının-köçkü-nün həyatından, torpağında-ki şəhid məzarlarından, hələ də əsirlikdə qalan ana-bacılarımızdan, itkin düşmüş oğullarımızdan və xəbəri olmayan, əksinə, erməni qardaş-bacılarına yalaqlıq edən bir rejissorun çəkdiyi filmle bağlı saysız-hesabsız cavabsız suallar meydana gəl-məkdə davam edir...

Yəqin ki, bir çoxları səhəbətin kim-dən getdiyindən agah oldu - qoca və satqın "professor" Rüstəm İbrahimbəyov! Ümumiyyətlə, zaman-zaman bayrağının hansı tərəfə əsidiyə bəlli olma-yan R.Ibrahimbəyov, əslinde, kimdir..? Bu sualın cavabı kifayət qədər bəsittir. Daha doğrusu, ermənilərin Azərbayca-na ərazi iddialarını yene də özünün yaratdığı bədii obrazların dili ilə təsdiq edən, Azərbaycanın bütün tarixi keçmişini tehrif edən R.Ibrahimbəyov, görəsən, heç xəcalet çekirmi? Mənfur ermənilərin Qarabağdan azərbaycanlıları didərgin salmasını rejissor xatırlayırmı? Onu boy-aşa çatdırılmış bir xalqa xəyanət edən bir insanı (əger insan demək olarsa-A.T.), görəsən, Allah bağışlayırmı? O da maraqlıdır, necə ola bilər ki, qanıçan, şovinist və türk düşməni olan ermənilərə bərəət qazandıran R.Ibrahimbəyov Qarabağdan zorla didərgin salınmış soydaşlarını həqarətlə təhqir etməyə, erməniləri sevməyə başlayıb? Torpaqları erməni işğalı altında olan bir dövlətdə yaşadığını unutmuş R.Ibrahimbəyov bu torpağın çörəyi, suyu, havası ilə bəslənən, lakin milletinə düşmən olanlara məhbəbat ərz edən, öz milletini aşagılayan və utanmadan da öz nifretini dünyaya car-



çekən "ziyaliya" nə ad vermək olar?

Rüstəm İbrahimbəyov haqqında ictimai rəy yekdildir!

Bəri başdan deyək ki, erməniye "dayı" deyən R.Ibrahimbəyov haqqında ictimai rəy yekdildir. "Qafqaz üçlüyü" adlı erməni diktəsi, erməni düşüncəsi, erməni təfəkkürü, erməni təxəyyülü və erməni vəhşiliyi kontekstində ləntə alınır. Bu "film", bütünlük-lə, yəni birbaşa Azərbaycanın millimənəvi, o cümlədən, mədəni, dini, əxlaqi dəyerlərinə qarşı əvvəlmiş qondarma "əsərdir"! R.Ibrahimbəyovun ləntə aldığı bu üzənəriq görüntüler, birmənali şəkilde, erməni xisletinin mənəfeyinə xidmət göstərir və əlbəttə ki, onlardan ötrü göydəndüşmə bir fürsətdir. Əbəs deyil ki, hazırda bu "film" ətrafında erməni mediası öz xeyrinə bar-bar bağırır. Misal üçün, təxminən belə bir fonda - "Görürsünüm" azərbaycanlılar öz vəhşiliklərini, qorxaqlıqlarını, ermənilərin isə məzəlum və mərd xalq olduğunu neçə etiraf edirlər?" Bax, indi bundan artıq xəyanət, bundan artıq şərəfsizlik ola bilərmi.?!

Bu gün yeqinliklə demək olar ki, Azərbaycan xalqını, Vətən torpağı uğrunda canını qurban vermiş şəhidləri-

mizin ruhunu təhqir etməklə qırurlanan erməni-dəsnak ideoloqları özlərinə qardaş saydıqları R.Ibrahimbəyova ən yüksək mükafat verməyə belə hazırlanırlar. Çünkü R.Ibrahimbəyov vətəndaşlıq hissini və duyusunu itirən bir "insandır". Necə deyərlər, taylı-tayıni tapar...

Onun aldığı bütün mükafatlardan və titillərindən məhrum edilməsini məqsədəuyğun hesab etməsi doğru tələbdir!

Yəni o, dərk etmir ki, verdiyimiz şəhidlər, torpaqlarımızın işğal altında olması və digər çoxsaylı qanlı faciələrimiz erməni vəhşiliyinin bariz nümunələridir. Bunu başa düşməyen qoca və sərsəm "professor" Azərbaycan xalqını aşaqlamağa, erməniləri isə "ucaltmağa" cəhdər göstərib. Bu da, onun ermənilərdən sıfariş aldığı gösterir. Əsl cəza isə xalqın ona olan nifretidir. Belə bir "film" yalnız və yalnız erməni sıfarişi ilə çəkilən bir qondarma "əsərdir".

Beləliklə, deyə bilərik ki, xalqın onun aldığı bütün mükafatlardan və titillərindən məhrum edilməsini məqsədəuyğun hesab etməsi doğru tələbdir. Hətta o da sərr deyil ki, R.Ibrahimbəyov bütün mətbuatı izleyir və haqqında yazılanları oxuyur. Ancaq peşmanlıq hissi keçirmir. Çünkü peşman olsayıdı, en azından, çıxarıdı xalqın qarşısına və diz çöküb üzr istəyərdi. Amma bunu da etmədi... Etmedi və sübuta yetirdi ki, R.Ibrahimbəyov sabah Rustov Abrahamyan olarsa, buna kimsə şübhələnməməlidir!

Afət TAHİRQIZI

Qarğalar

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən "Qafqaz üçlüyü" filmini lənətləyərkən qələmə alınıb

Ermeni gedəndən bəxti kəm idi, Dığasız günləri, dərddi, qəm idi, Xalqını sevməyən bir Əkrəm idi, İndi Rüstəm dəyir gözə, qarğalar!

Rüstəm dönüb olub bir toy toğlusu, Əkrəmi hayların vicdan oğrusu, Hər iki sifətdə qalmayıbdı su, Yaman durubdular üzə, qarğalar!

Burunda erməni konyakın iyi, Laxlayır ərpimiş çənənin çiçü, Bədnəm bir film çəkib: "Qafqaz üçlüyü", Yaman sataşibdi bize, qarğalar!

Didib diğasoyun baş əmgəyini, Qalıbsa məhv edin çürük beyini, Sonra dimdikləyin qart cəmdəyini, Qanı səpələyin düzə, qarğalar!

Guya erməni mənənə əyirik, Bolluca şər atıb, böhtən deyirik, Gecə də, gündüz də lənətləyirik, Həddi çatdırıraq yüze, qarğalar!

Elə ki, qəzəblə, qeyzə doluruq, Qaz tək erməni ütür, yoluruq, Gündə yüz erməni canı alıraq, Soxub ürəyinə nizə, qarğalar!

Leyla Xədicəylə öne atılıb, Sonra daş yuxuya Əkrəm qatılıb, Müxalif mühacir çoxdan satılıb, Rüstəm de başlamır təzə, qarğalar!

Həysizliq qoymayıb canında tutar, Zori Balayandan əskikmiş ibdar, Ssenarı yanan bu qoca kaftar, Verir damaq altda məzə, qarğalar!

Rüstəmin qarnını tutubdu azar, Dişa xiffetindən olubdu bezar, Yazığın ürəyi eyləyir qüber, Mümkündü, tezliklə çəzə, qarğalar!

Valeh Məhərrəmli

Sinoptiklər xəbərdarlıq edir...

Sinoptiklər əlverişsiz və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.



Ekologiya və Təbii Sərvətlə Nəzirliyinin Milli Hidrometeoroloji Departamentindən AZƏRTAC-ın verilən məlumatə əsasən, iyunun 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq iyunun 3-ü səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacığı, arabır yağış yağacı gözlənilir. Ayri-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabır güclənəcək. Havanın temperaturu ötən günlərə müqayisədə 3-5° aşağı enəcək. Çaylarda su-luluğun artacağı ehtimal olunur. Tibbi-meteoroloji proqnoza görə, iyunun 1-də Abşeron yarımadasında axşam hava şəraitinin təzadlı dəyişməsi bəzi meteoressas insnlarda narahatlıq hissi yarada bilər.

Avropa İttifaqı mührasiya böhranına qarşı mübarizəyə təqribən 0,5 milyard avro ayırib

Avropa İttifaqı mührasiya böhranına qarşı mübarizəyə təqribən 0,5 milyard avro ayırib. AZƏRTAC xəbər verir ki, Al-nin xarici siyaset xidmətinin mən 31-də Brüsseldə yayılmış bəyanatında belə deyilir. Sənəddə deyilir: "Al 467 milyon avro həcmində yeni yardım toplayır".

Uşaq hüquqlarının müdafiəsi tarixindən

Uşaq hüquqlarının müdafiəsi müasir beynəlxalq hüquqda insan hüquqlarının müdafiəsinin əsas tərkib hissəsidir. Hüquqi lügətdə uşaq hüquqları uşaqlara tətbiq edilən insan hüquqları kimi başa düşülür. Bu zaman qəbul edilmiş mühüm beynəlxalq normalarda əsas insan "hüquq və azadlıqları"nın hər kəsə məxsusluğu xüsusi qeyd edilməlidir. İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi sisteminde uşaq hüquqlarının ayrıca bir neçə aspektden qymətləndirilməlidir.

İlk növbədə, tarixi aspektlər qeyd edilmelidir. Belə ki, hefte Qədim Roma da XII Cədvel Qanunlarında ilk dəfə, əsasən, uşaqlara tətbiq edilən cezaların başıqlanılması principi tətbiq edilmişdir. Fransız hüquqşunası Filipp Rober bunu əsas tutaraq, Cinayet Məcəlliyyətində yetkinlik yaşına çatmayanlara münasibətde anlaqlıq principini fərqləndirir. Bu princip Nörveçin XIII əsr Cinayet Məcəlliyyətindən tətbiq edilmişdir (məsələn, yetkinlik yaşına çatanlar oğurluğa görə iki əlindən, uşaqlar isə bir əlindən məhrum edilirdilər).

XIX əsrdən başlayaraq, bu problem dövlətləri daha ciddi şəkildə düşündürməyə başlamışdır. 1899-cu il 2 iyul tarixində Çığqoda, ilk dəfə olaraq, yetkinlik yaşına çatmayanlara münasibətde anlaqlıq principini fərqləndirir. Bu princip Nörveçin XIII əsr Cinayet Məcəlliyyətindən tətbiq edilmişdir (məsələn, yetkinlik yaşına çatanlar oğurluğa görə iki əlindən, uşaqlar isə bir əlindən məhrum edilirdilər).

1908-ci ildə İngiltərədə Children Charter və ya Haggis corpus qəbul edilmişdir ki, bunlar da uşaq hüquqlarının məccələləşdirilməsində və sonrakı qanunvericilik üçün əsas baza kimi çıxış etmişdir.

1883-cü ildə Parisdə atılmış və evsiz uşaqlar üzərində beynəlxalq himayəçiliyi üzrə Kongres keçirilmişdir. Sonradan - 1911-ci ildə Parisdə keçirilmiş Beynəlxalq Konqresdə Uşaqlar üzrə Beynəlxalq Assosiasiyanın yaradılması barəsində qərar qəbul edilmişdir. Bu Konqresdə uşaqların hüquqlarının müdafiəsinin təkcə hüquq sahəsində deyil, həmçinin, sosial müdafiə sahəsində de heyata keçirilməsinə diqqət ayrılmışdır. Eyni zamanda, Konqresdə Uşaq Hüquqlarına dair Konvensiyadan qəbul edilməsi təkif edilmişdir.

1913-cü ildə Brüsseldə Uşaqlar Üzərində Himayəçiliyi üzrə Birinci Beynəlxalq Konfrans keçirilmiş, burada uşaqların sağlamlıq, gигиена, himayəçilik və təriyəsi haqqında müxtəlif problemlər müzakirə edilmişdir.

2 avqust 1922-ci ildə Belçika, Misir, Fransa, Yunanistan, İtalya, Mərakeş və Polşa nümayəndələri Uşaqlar Üzərində Beynəlxalq Qeyyumiyyət Assosiasiyanın yaradılmasına üzrə Müqavilə imzalayıblar. Ele təqribən bu illərdə Böyük Britaniyada Eyqlantina İeb Uşaqların Xalqına Fondu, Cenevrede isə Uşaqlara Yardım Beynəlxalq Assosiasiyanı yaradılıb.

Bu istiqamətlərdə qəbul olunmuş mühüm beynəlxalq sənədlərdə de 12 iyun 1776-cı il tarixli Hüquqlar haqqında Billde, 26 avqust 1789-cu il tarixli İnsan və Vətəndaş Hüquqları Beyannamesində, 1918-ci ii tarixli Millətlər Cəmiyyətinin Nizamnamesində, bütövlükde,

san hüquqları probleminə münasibət dövlətlərin tədricən bu probleme diqqət yanaşmasını bir daha sübut edir.

Millətlər Cəmiyyətinin yaramasından sonra bu istiqamətdə işlər daha fəal istiqamətlərdə inkişaf etməye başladı. Millətlər Cəmiyyətinin fəaliyyəti dövründə bu istiqamətdə yaradılmış bir sıra təşkilatlar qeyd edilmişdir. Məsələn, Gənc qızların Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Şura; Tələbələrin Beynəlxalq Federasiyası; Sülh, Azadlıq və inkişaf üzrə Gənclərin Beynəlxalq Tələbə Cəmiyyəti; Həbs edilmiş Yetkinlik Yaşına çatmayanların Hüquqlarının Müdafiəsi Təşkilati; Beynəlxalq Tələbə Servisi Mərkəzi.

Bütövlükde, XX əsr istənilən dövlət tərefindən yetkinlik yaşına çatmayanlara münasibətde principial münasibətin başlangıcı hesab edilir.

N.Adilov yazar: "Artıq dövlətlərin de bu istiqamətlərdə geniş emekdaşlığına meyilli xüsusi qeyd edilmişdir. Nəhayət, 1924-cü ildə Uşaq Hüquqları Beyannaməsinin qəbulu bu istiqamətdə mühüm addim hesab edilməlidir. Məsələn, 1-ci maddədə qeyd olunmuşdur ki, bütün insanlar leyaqətləri və hüquqları etibarla ilə azad və barəbər doğulurlar.

Onlara ağıl və vicdan bexş edilib və bir-birilərinə münasibətde qardaşlıq ruhunda davranmalıdır. 2-ci maddədə isə, göstərilir ki, her bir insan irqi, dərisiñən rəngi, cinsi, dili, dini, siyasi və digər eqidəleri, mülki və sosial mənsubiyəti, emlak vəziyyəti, silik mənsubiyəti və digər vəziyyətlərinə görə bir fərq qoymulmadan hazırlı Bəyannamədə bəyan edilmiş bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və ya beynəlxalq statusuna, bu ərazinin müstəqil, asılı və özünü idare etməyen və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdırılan ərazi olub-olmamasından asılı olmaqla, heç bir fərq qoymur.

N.Adilov qeyd edir ki, insan hüquqları haqqında Ümumi Beyannamə əsas insan hüquq və azadlıqları kompleksini eks etdirməklə bərabər, digər beynəlxalq normaların qəbul edilməsində mühüm rol oynamışdır. Bəyannamə uşaq hüquqlarına aid konkret normanı özündə eks etdirməsə də, 25-ci maddədə dolayla yolla bununla bağlı bəzi müddəələr vardır. Məsələn, hemin maddenin 2-ci hissəsində deyilir ki, analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifade etməlidirlər.

Bütövlükde, 1948-ci il tarixli İnsan Hüquqları haqqında Ümumi Beyannamənin qəbul edilməsindən sonra, nəinki insan hüquqları sahəsində, bütövlükde, uşaq hüquqlarının qorunması sahəsində də mühüm iştiraiyələr hiss edilməye başlıdır. Artıq 50-ci illərdən etibarən, insan hüquqları sahəsində geniş beynəlxalq müqavilələr sisteminiñ qəbul edilmiş mərhələsi başlandı. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası, Apatridlərin Statusu haqqında 1954-cü il Konvensiyası və s. buna eşitir.

Lakin qəbul edilən bu beynəlxalq sənədlərdə uşaqların hüquqi vəziyyətinin ayrı-ayrı aspektlərinə toxunulmurdur. Bu zaman dövlətlər tərefindən uşaqların hüquqlarının minimal siyahısını və onların teminatını eks etdirən her hansı universal beynəlxalq müqavilənin qəbul edilməsi istiqamətdə real işlər görülməsinə ciddi ehtiyac duyulurdu. Lakin bütövlükde, 1924-cü il Cenevre Konvensiyasının qəbul edilməsi, ilk növbədə, uşaqların müdafiəsinə xüsusi qayğının zərurılığını qeyd etmiş, nehayət, bir tərəfdən bundan sonra bir sira beynəlxalq sənədlərin qəbul edilməsinə, daha sonra bu istiqamətdə dövlətlər tərefindən dövlətdaxili normativ-hüquqi aktların qəbul edilməsinə getirib çıxmışdır. Məsələn, XX əsrin 20-ci illərinin başlanğıcından Almaniyada (dünəndə ilk dəfə olaraq) uşaqların hüquq xüsusi qəbul olunmuşdur.

Bütövlükde, həmin dövrün xüsusiyyətlərindən biri, uşaq hüquqları da daxil olmaqla, insan hüquqlarının dövlət daxili hüquq çərçivəsində tənzim edilməsi ilə bağlı olmuşdur.

Nəhayət, 1945-ci il BMT Nizamnamesinin qəbulu insan hüquqlarının beynəlxalq müstəvəye çıxması istiqamətdən çox mühüm addim hesab edilir və BMT Nizamnamesinin 1-ci maddəsinin 3-cü bendində BMT-nin əsas məqsədə-

rindən biri kimi insan hüquq və azadlıqlarına irqi, cinsi, dili və dinindən asılı olmayaraq, hörmət edilməsi dövlətlərə arasında emekdaşlıq münasibətlərinin qurulmasına mühüm addim hesab edilməlidir.

Daha sonra, 1948-ci ildə İnsan Hüquqları haqqında Ümumi Beyannamənin qəbulu bu sahədə yeni normaların qəbul edilməsi baxımdan əhəmiyyəti addim hesab edilməlidir. Bəyannamədə, bütövlükde, insan hüquq və azadlıqlarına hörmət edilməsi ilə yanaşı, eyni zamanda, mühüm hüquq və azadlıqların konkret siyahısı verilmişdir. Məsələn, 1-ci maddədə qeyd olunmuşdur ki, bütün insanlar leyaqətləri və hüquqları etibarla ilə azad və barəbər doğulurlar.

Onlara ağıl və vicdan bexş edilib və bir-birilərinə münasibətde qardaşlıq ruhunda davranmalıdır. 2-ci maddədə isə, göstərilir ki, her bir insan irqi, dərisiñən rəngi, cinsi, dili, dini, siyasi və digər eqidəleri, mülki və sosial mənsubiyəti, emlak vəziyyəti, silik mənsubiyəti və digər vəziyyətlərinə görə bir fərq qoymulmadan hazırlı Bəyannamədə bəyan edilmiş bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və ya beynəlxalq statusuna, bu ərazinin müstəqil, asılı və özünü idare etməyen və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdırılan ərazi olub-olmamasından asılı olmaqla, heç bir fərq qoymur.

N.Adilov qeyd edir ki, insan hüquqları haqqında Ümumi Beyannamə əsas insan hüquq və azadlıqları kompleksini eks etdirməklə bərabər, digər beynəlxalq normaların qəbul edilməsində mühüm rol oynamışdır. Bəyannamə uşaq hüquqlarına aid konkret normanı özündə eks etdirməsə də, 25-ci maddədə dolayla yolla bununla bağlı bəzi müddəələr vardır. Məsələn, hemin maddenin 2-ci hissəsində deyilir ki, analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifade etməlidirlər.



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının
müdafisi, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

ni təmin etmek məqsədi ilə valideyli, ayrı-ayrı şəxslər kimi kişi və qadınları, həmçinin, könüllü təşkilatları, yerli hakimiyəti orqanlarını və milli hökmətləri bu hüquqları tanımağa çağırır. Ədəbiyyatda haqlı olaraq qeyd edilir ki, Bəyannamənin əsas mözəgi bəşəriyyətin uşaqın malik ola bileyəcisinin ən yaxşısinə ona verməli olmasıdır.

Prinsiplərin xüsusi qaydada ifade edilməsi de Bəyannamənin mühüm əhəmiyyəti kimi xarakterizə edilməlidir. Məsələn, 1-ci prinsipdə göstərilir ki, uşaq bu Bəyannamədə göstərilən bütün hüquqlara malik olmalıdır. Eyni zamanda, qeyd edilir ki, bu hüquqlar uşaqın özüne və ya ailəsinə aid irq, dərisiñən rəngi, cinsi, dil, din, siyasi, yaxud qeyri-eqidəleri, milli, yaxud sosial mənşə, mülki vəziyyət, doğum, yaxud qeyri-sərafitərlərinə görə heç bir fərq, yaxud ari-seçkilik qoymadan, istisnasız olaraq, bütün uşaqlar üçün qəbul edilməlidir.

2-ci prinsip müyyəyen edir ki, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, eqli və mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və leyaqət şəraitində inkişaf etməsinə imkan verəcək elverişli şəraitle təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərken, başlıca müləhizə uşaqın mənafeyinin ən yaxşı şəkildə təmin olmalıdır. 1959-cu il Bəyannamənin 2-ci prinsipdə uşaqın fiziki, qeyri-sərafitərlərinə görə heç bir fərq, yaxud ari-seçkilik qoymadan, istisnasız olaraq, bütün uşaqlar üçün qəbul edilməlidir.

Artıq 60-ci illərdən başlayaraq

Hər çəkilən siqaret...

Siqaret insan organizminin ən tehlükeli düşmənlərinə dən biridir. Onun üzərində uzun illər aparılan tədqiqatlar nəticəsində müyyən olunub ki, siqaret tüstüsündə əksəriyyəti nikotin, qətran və xərcəng yarada bilən kanserogenlərdən ibarət 400-a qədər kimyəvi maddə mövcuddur.



AZERTAC tibbi sayt və mənbələrə istinadla xəbər verir ki, iki qutu siqaretin tərkibində 100-120 milliqram nikotin var. Gündə bir siqaret çəkənlərin qəbul etdiyi zəhərlə maddə müyyən vaxtdan sonra ciddi xəsteliklərin yaranmasına zəmin yaradır. Organizmına daxil olan nikotin böyrəküstü vəzin adrenalin və noradrenalin hormonları ifraz etmesine səbəb olur. Bunun nəticəsində ürək və damar xəstelikləri, eləcə də mədə xorası yaranır. Bununla yanaşı, ürək daha tez-tez döyüñür və nəticədə qan təzyiqi yüksəlir. Daimi siqaret çəkənlər bu zərərlə vərdişi bir müddət fasile verdikdə əl və ayaqlara daha az qan işləyir, həmin orqanlarda temperatur aşağı düşür.

Siqaret, həmçinin mərkəzi sinir sisteminin işinə də mənfi təsir edir. Onu çəkənlərə başgicəllənmə, yorğunluq və halsızlıq halları tez-tez müşahidə olunur, damar divarlarının elastikliyi azalır.

Siqaret tüstüsü ağ ciyərlərə daxil olduqda onun tərkibində qətran ağ ciyərlərə çökərək qana keçir, qanda olan oksigenlə birləşir və orqanızmda oksigen çatışmazlığına səbəb olur. Bu zərərlə vərdişi aludə olanlarda siqaret çəkməyənlər müqayisədə ağır eşitme problemi 7 dəfə daha çox müşahidə edilir.

Detoks: sudan istiotadək



Orqanizmin illərlə yığılmış zərərlə maddələrdən təmizlənməsi detoks adlanır. AZERTAC xəbər verir ki, bədənin təmizlənməsinin artıq çəkidən xilas olmaqdə və özünü sağlam hiss etməkdə çox böyük əhəmiyyəti var.

Su detoks üçün en yaxşı vasite sayılır. Xüsusilə yay aylarında orqanizmin suya olan tələbatı daha da artır. Gün ərzində bədənin hər kilogramına görə 30 qram su qəbul edilməsi vacibdir. Bədənin artıq piy qatı və toksinlərdən təmizlənməsi üçün su ilə yanaşı digər detoks proqramlarından da istifadə etmək olar.

Detoks bağırıqların temizlənməsi üçün çox yaxşı vasitədir və onun aparılması orqanizmin müqavimətini artırır, immun sistemini möhkəmləndirir. Bağırıqların temizlənməsi üçün xüsusi günlər seçərək həmin günlərdə yüksək kalorili, çox yağlı, duzlu və şirin qidalardan uzaq olmaq lazımdır. Hamilə qadınların və uşaqların detoks proqramından istifade etməsi yalnız həkim məsləhəti ilə aparıla bilər. Uşaqlar üçün en yaxşı detoks proqramı təmiz havada gəzmek və çoxlu su qəbul etməkdir.

Lakin detoks zamanı düzgün seçilməyən proqram medə-bağırıqla və qaraciyərə mənfi təsir göstərir. Detoks üçün istifadə olunan ədviiyyatlar istiot, pul biber və sumaq ən yaxşı antioksidantlar sayılır. Alma, limon, darçın, mixək və qara istiot qazadan adı soyuq su da 5-10 dəqiqə saxlanıldıqdan sonra süzlür. Alınan mehlulun gün ərzində içilməsi orqanizmin təmizlənməsi üçün ən faydalı üsullar dan hesab edilir.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimiyyəti üzrə IV kurs tələbəsi Cümşüdü Simranə Ayyət qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət üzrə I kurs tələbəsi Mənəfli Humay Rəsul qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Mirzəyeva Aidiə Rəfael qızına məxsus Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə DƏDRX tərəfindən verilmiş çıxarış və plan - ölçü itdiyi üçün etibarsız sayılır.

ADTU-nin "Müalicə-profilaktika 2" fakültəsinin 6-ci kurs tələbəsi Məmmədov Əhməd Əbülfət oğlunun adına verilmiş müvəffəqiyyət kitabçası itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Səs

Son sahifə

1 iyun

Zinəddin Zidan "Real"dan istefa verib

"**R**eal"ın baş məşqçisi Zinəddin Zidan vəzifəsində istefa verib. Z.Zidan qərarını mayın 31-də təşkil olunan mətbuat konfransında açıqlayıb. Mətbuat konfransında klubun prezidenti Florentino Peres də iştirak edib. Zinəddin Zidan 2016-cı il yanvarın 4-də Madrid klubuna baş məşqçi təyin olunub. Fransalı mütəxəssis bu postda İspaniyalı Rafael Benitesi əvəzləyib. Onun rəhbərliyi ilə "Real Madrid" İspaniya çempionu və ölkə Super Kubokunun qalibi olub. Madrid təmsilçisi fransalı mütəxəssis ilə birlikdə üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə UEFA Super Kubokunun və eyni sayıda klublararası dünya çempionatının qızıl medallarını qazanıb. Kral klubu Zinəddin Zidanın rəhbərliyi ilə ümumilikdə 9 kuboka sahib olub.



Zabit Səmədov KOK versiyası üzrə Avropa çempionu olub

Peşəkar kikboksçu, çoxqat dünya çempionu, "Mauqli" ləqəbli azərbaycanlı Zabit Səmədov növbəti qələbəsini qazanıb. AZERTAC xəbər verir ki, həmyerlimiz Moskvadakı "Vegas City Hall" arenasında kikboksinq üzrə "JARA Fight Show" turnirində qalib gəlib. Zabit Səmədov Fransadan olan "Crazy Horse" ləqəbli təcrübəli rəqibi Freddi Kemayodan üstün olub və "King of Kings" (KOK) versiyası üzrə Avropa çempionu adını qazanıb.



Qadın voleybolçularımız Qızıl Avropa Liqasında Bolqarıstanı məğlub edib

Mayın 30-da qadın voleybolçularından ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti qələbəsini qazanıb. Millimiz turnirin IV turunda Azərbaycan Voleybol Mərkəzində Bolqarıstan yiğimini qəbul edib. İsvəçəli baş hakim Kristian Volfun idarə etdiyi oyunda millimiz ilk seti 25:20 hesabı ilə öz xeyrinə başa vurub. İkinci setdə bolqarıstanlı voleybolçular hesabı bərabərələşdiriblər - 23:25. Oyunda yüksək əzmkarlıq nümayiş etdirən millimiz ardıcılı iki setdə 25:21 hesabı ilə qələbə qazanaraq oyunu qalib başa vurub. Beləliklə, görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşdı.

Qızıl Avropa Liqasında milli komandalar üç qrupda mübarizə aparırlar. "A" qrupunda yer alan Azərbaycan yiğmasının rəqibləri Ukrayna, Portuqaliya və Bolqarıstan seyməlidir. Komandamız ilk görüşdə Bakıda Ukrayna yiğmasını 3:1, ikinci qarşılaşmada isə Portuqaliya seyməsini eyni hesabla məğlubiyyətə uğradıb. Voleybolçularımız üçüncü turda Bolqarıstan millisine səfərdə 1:3 hesabı ilə uduzublar. Liqanın final mərhəlesi Macaristanda keçiriləcək. Xatırladaq ki, Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının çempionu olub.



UEFA Avroliqanın dizaynında dəyişiklik edib

UEFA Avropa Liqasının dizaynında dəyişiklik edib. Qurumun saytında yer alan xəbərə görə, himn, logotip və turnirin topu yenilənib. Dəyişiklik yeni mövsümdən qüvvəyə minəcək.

Gənc güləşçilərimiz Rusiyada güclərini sınayacaqlar

Iyunun 1-3-de Rusyanın Kaspiysk şəhərində Suraqat Asyatillovun xatirəsinə həsr olunan gənclər arasında yunan-Roma güləşü üzrə beynəlxalq turnir keçiriləcək. AZERTAC xəbər verir ki, gənclərdən ibarət yunan-Roma güləşü üzrə yığma komandamız məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 15 güləşçi ilə turnirdə iştirak edəcək.

Heytdə Zülfüqar Əliyev, Ağaqulu Quliyev, Xancavad Məcidzadə (hamisi 55 kq), Zaur Nuriyev, Əsgər Əlizadə, Həsən Məmmədli (hamisi 60 kq), Kamran Mirzəliyev, Elnur Musayev (her ikisi 63 kq), Kənan Cəfərov, Məmmədəli Həsənov (her ikisi 67 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov, Xəyal Araziyev (her ikisi 82 kq), Nəzərşah Fətullayev (87 kq) və Tarış Əbilov (130 kq) yer alıblar. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək.



AGF
afvl.az.org